



XALQ QƏZETİ

№ 99 (29071) 7 may 2019-cu il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ



ötən 15 ildə iqtisadi baxımdan dünyada ən çox inkişaf edən ölkə olub. Beynəlxalq təşkilatların müxtəlif reytinglərində ölkənin göstəricilərini davamlı olaraq yaxşılaşdırdığı rəqəmlərdən aydın görünür. Deməli, Azərbaycan bütövlükdə əsaslı inkişaf kursunu həyata keçirir və bu prosesin mərkəzində insan amili dayanır. Hər şey insanın rifahı naminə reallaşdırılır.

Bunu konkret rəqəmlərdə əyani görə bilərik. Belə ki, Prezidentin seçkilərdən sonra imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsait ayrılıb.

Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz artıb. Sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Məcburi köçkünlərə verilən müavinətin artımı 50 faiz təşkil edir. Dövlət başçısı tələbələrin təqaüdü, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilən müavinətləri artırıb. 2019-cu ilin ilk rübündə böyük əhəmiyyəti olan daha bir proqram da reallaşdırılır. Biz, problemlə kreditlərlə bağlı ölkə başçısının imzaladığı fərmanı nəzərdə tuturuq.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin hesabat tədbirindəki nitqində həmin

Dəmir yolu sahəsindəki imkanlar əməkdaşlığın genişləndirilməsi üçün yaxşı şərait yaradacaq

Prezident İlham Əliyev “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozorovu qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozorovu qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan tərəfinin Rusiya Dəmir Yolları ilə əməkdaşlıqdan məmnunluğunu bildirərək, Oleq Belozorovun ölkəmizə səfərinin əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Azərbaycanla

Rusiyanın dəmir yolu sahəsindəki imkanları gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı şərait yaradacaq. Rusiyadan Azərbaycan vasitəsilə tranzit yüklərin artdığını qeyd edən dövlətimizin başçısı bu sahədə yeni addımların atılacağına əminliyini ifadə etdi.

Azərbaycan Dəmir Yolları ilə uğurlu

əməkdaşlığın həyata keçirildiyini deyən “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozorov bu ilin birinci rübündə daşımaların həcmının 25 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirdi. Dəmir yolu sahəsində əlaqələrin inkişafına iki dövlət başçısının daim dəstək vermasının böyük önəm daşdığını qeyd edən qonaq tranzitin təşkili və yeni marşrutların müəyyən edilməsinin ölkələrimizin iqtisadi inkişafına öz töhfəsini verdiyini bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

2019-cu ilin ilk rübü: uğurlar və hədəflər

İnsan kapitalının inkişafı naminə: sosial-iqtisadi islahatların başlıca hədəfi

Azərbaycan Cənubi Qafqazın şəksiz lideri kimi inkişaf tempini azaltmır. Qlobal iqtisadi və geosiyasi böhranın mövcud olduğu hazırkı şəraitdə ölkə dinamik və sabit inkişafdadır. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ifadə edilən fikirlər bir daha təsdiq etdi. Dövlət başçısı keçən müddət ərzində görülmə işlər haqqında konkret faktlar əsasında fikirlərini ifadə etdi.

Ekspertlər Prezidentin çox mühüm bir təzisinə böyük maraq göstərirlər. Ölkə rəhbəri nitqində ifadə edib: “Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayırıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Tədbirdə geniş nitq söyləyən dövlət başçısı cari ilin birinci rübündə əldə edilən nailiyyətlər üzərində konkret faktlar əsasında dayanıb. Sosial-iqtisadi islahatların aparılması nəticəsində vətəndaşın rifah halının yaxşılaşması dinamikası rəqəmlərdə öz ifadəsini tapıb. Bunun fonunda Azərbaycanda həyata keçirilən islahatlar prosesinin başlıca məqamları vurğulanıb. Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsi üzərində də ölkə rəhbəri ayrıca dayanıb.

iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır”.

Prezident seçkisindən sonra İlham Əliyev ölkədə genişmiqyaslı islahatların aparılacağı ilə bağlı fikir bildirmişdi. Bu prosesin davamlı, ətəli, düşünülmüş

və ardıcıl həyata keçiriləcəyi haqqında da mövqe bildirmişdi. Təcrübə göstərdi ki, Azərbaycan rəhbəri dəqiq işləyib hazırlanmış strategiya üzrə milli dövlətçilik quruculuğunun və şəffaf idarəetmənin yeni mərhələsinə start verib. Çünki hazırda demək olar ki, bütün istiqamətlər üzrə çox faydalı islahatlar prosesi gedir.

Onu da nəzərə almaq lazımdır ki, bu prosesin tam əsası vardır. Azərbaycan

məsələnin üzərində tam haqlı olaraq bir qədər geniş dayanıb. Çünki analoji problemlə bir çox ölkələr qarşılaşıb. Lakin Azərbaycan onların hamısından səmərəli və konkret davranıb. Məsələ ondan ibarətdir ki, bir neçə il əvvəl neftin qiymətinin kəskin düşməsi ilə neft ixrac edən ölkələrin valyutaları qiymətdən düşdü. Lakin Azərbaycan inflyasiyanın yüksək olmasına baxmayaraq, qısa müddətdə vəziyyəti sabitləşdirə bildi. Dövlət başçısı həmin kontekstdə nitqində vurğulayıb: “Təbii ki, bizim iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk növbədə, vətəndaşları narahat edən bu məsələni həll edib, özü də ən yüksək səviyyədə. Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşların təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub”.

(ardı 7-ci səhifədə)

Ramazan ayının başlanması münasibətilə təbrik

Əziz həmvətənlər!
Sizi Ramazan ayının – orucluğu və mənəvi yenilənmə, düşünmək və dua etmək, bağışlamaq və mərhəmət ayının başlanması münasibətilə təbrik edirəm. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib və xeyirxah işlər dövrüdür.

Azərbaycanda çoxəsrlilik tarixi olan mənəvi ənənələrə hörmətlə yanaşılır. Bu ənənələrin əxlaqi və etik əsasları dəyişməz qalır. Çünki yaxınlarına qayğı, xeyirxahlıq və mərhəmət bütün dövrlərdə yüksək qiymətləndirilib.

Əminəm ki, Ramazan ayı birlik və həmrəylik, hörmət və qarşılıqlı anlaşma dövrü olacaq. Qoy Ulu Tanrı bu müqəddəs günlərdə sizin bütün dualarınızı eşitsin və qəbul etsin. Sizə sülh, xoş günlər, səadət və rifah arzulayıram.

Mehriban ƏLİYeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Ələkbərov Anar Sahib oğlu

“Tərəqqi” medalı ilə

Ağayeva Şəmirə Vahid qızı
Bayramov Azər Novruz oğlu
Əliyeva Gülnar Şəfa qızı
Məmmədov Əmin Səlah oğlu
Məmmədov Soltan Teymur oğlu.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2019-cu il



HEYDƏR ƏLİYEV:
dahi xilaskar və
dövlət qurucusu

» 3




Bakı Beynəlxalq
Multikulturalizm
Mərkəzinin
yaradılmasının
5 illiyi qeyd olunub

» 5



Gənc ədliyyə
könüllüləri ilə
görüş

» 6



San Diego
şəhərində
28 may
“Azərbaycan
Milli Günü”
elan edilib

» 10

Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin

6,0 (altı) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 13 noyabr tarixli 483-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 23 noyabr tarixli 654 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 may tarixli 72 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət borcu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 420 nömrəli Fərmanının 1.1-ci bəndinin icrası ilə əlaqədar **qərara alıram**:

1. "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 13 noyabr tarixli 483-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 654 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1102) 2-ci hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912, № 12 (I kitab), maddələr 2556, 2572; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 568 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasname"nin 8.31-ci bəndinə "dövlətin daxili və xarici borclarının" sözlərindən sonra ", il ərzində veriləcək dövlət zamanətinin məbləğinin" sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 940, № 12 (I kitab), maddə 2556) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.0.15-ci, 2.0.27-ci yarımbəndlərdə, həmin

Qaydaya 6 nömrəli əlavənin cədvəlində, 15 və 27 nömrəli əlavələrin adlarında "Dövlət zamanəti ilə alınan borcların" sözləri "Dövlət borcu və zamanəti üzrə öhdəliklərin" sözləri ilə əvəz edilsin;

3.2. həmin Qaydaya 22 nömrəli əlavənin 1.2-ci və 3.8-ci bəndlərində "Dövlət zamanəti ilə alınmış borcların" sözləri "Dövlət borcu və zamanəti üzrə öhdəliklərin" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1758, № 12 (I kitab), maddə 2556) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"nın 3-cü hissəsində və 7.3-cü bəndində (hər iki halda) "Dövlət zamanəti ilə alınan borcların" sözləri "Dövlət borcu və zamanəti üzrə öhdəliklərin" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2019-cu il

“Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

"Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq

edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 790; 2018, № 5, maddə 908) 2.1-2-ci bəndinə "orqanlarının" sözdündən sonra ", dövlətə məxsus olan hüquqi

şəxslərin" sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2019-cu il

Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç!

Şəremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərinəndən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2019-cu il

“Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

"Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 225; 2017, № 12, maddə 2334; 2018, № 4, maddə 660; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 587 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulaya "orqanlarının" sözdündən sonra ", dövlətə məxsus olan hüquqi şəxslərin" sözləri əlavə edilsin və preambula-da "orqana" sözü "instansiyaya" sözü ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasname" üzrə:

2.1. 1.1-ci bəndə "orqanlarının" sözdündən sonra ", dövlətə məxsus olan hüquqi şəxslərin" sözləri əlavə edilsin, həmin bənddə "orqana" sözü "instansiyaya" sözü ilə əvəz edilsin;

2.2. 1.3-cü bənddən "şikayətləri üzrə" sözləri çıxarılsın;

2.3. 1.3-cü bəndə və 2.0.1-ci yarımbəndə "orqanlarının" sözdündən sonra ", dövlətə məxsus olan hüquqi şəxslərin" sözləri əlavə edilsin;

2.4. 7.9-cu bəndə "orqana" sözdündən sonra "(dövlətə məxsus olan hüquqi şəxsə)" sözləri, "orqan" sözdündən sonra "(dövlətə məxsus olan hüquqi şəxs)" sözləri və "orqanın" sözdündən sonra "(dövlətə məxsus olan hüquqi şəxsin)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2019-cu il



Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini uğurla başa çatdırıb. Əməkdaşımız tədbir iştirakçısı, UNESCO-nun Sülh və Dayanıqlı İnkişaf üzrə Mahatma Qandhi Təhsil İnstitutunun təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssisi **Zorakı Şimon** ilə görüşərək, **ondan forum barədə təəssüratlarını bölüşməsinə xahiş edib. Hörmətli qonaq məmnuniyyətlə bunları deyib:**

Azərbaycan ən nüfuzlu tədbirləri yüksək səviyyədə keçirməyi bacarır

– İlk növbədə qeyd etmək istəyirəm ki, tədbirin açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin forum iştirakçlarına ünvanlanan dərin məzmunlu, parlaq nitqini böyük maraqla dinlədim. Əslində, dövlət başçısının nitqində səslənən çox dəyərli fikir və tövsiyələr forumun öz işini böyük uğurla davam etdirməsi üçün güclü bir impuls rolunu oynadı.

Görünən budur ki, Bakı hazırda dünyanın mədəniyyətlərarası dialoq

mərkəzlərindən birinə çevrilib. Hesab edirəm ki, dialoq, anlaşma, sülh, sabitlik, mehribanlığa yaşama, tolerantlığ kimi şüarların və təbliğat işlərinin yayılması olduqca vacibdir. Forum iştirakçılarının hər biri kimi mən də, Azərbaycana və Prezident cənab İlham Əliyevə belə bir təşəbbüsü reallaşdırdığına görə təşəkkür edirəm.

Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox yüksək səviyyədə təşkil olunub. Bu,

ona dəlalət edir ki, Azərbaycan ən nüfuzlu tədbirləri yüksək səviyyədə keçirməyi bacarır. Azərbaycan paytaxtı, gözəl Bakı, şəhərin səmimi, qonaqpərvər sakinləri yaddaşında əbədi həkk olundu. İnanıram ki, tale yolumu yenidən bu gözəl şəhərə salacaq. Tam səmimi deyirəm: Azərbaycanın uğurlarına hər zaman sevinəcəyəm.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

BMT-nin xəbər portalı Bakı Forumundan yazır

BMT-nin "un.orgnews" fransız-dilli xəbər portalında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dair "Mədəniyyətlərarası dialoq münasibətlərinin və şiddətli ekstremizmin qarşısının alınması üçün güclü vasitədir" adlı məqalə dərc olunub. Məqalədə forumun "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münasibətlərə qarşı fəaliyyətə naminə dialoq quraq" mövzusunda keçirildiyi bildirilib.



Yazıda "Bakı prosesi"nin nailiyyətlərindən bəhs olunur. Həmçinin forumdakı çıxışlara da geniş yer verilir. Bildirilir ki, bu gün dünyada dinlərdən sui-istifadə olunur. Bu cür mənfəti təəzülrlərə qarşı konkret mübarizə istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 209

"Azərbaycan SSR ərazisində qoruqların, dövlət ovçuluq, meşə-ovçuluq təsərrüfatlarının və yasaqlıqlarının səmərəli şəbəkesinin təşkil edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1958-ci il 6 may tarixli 305 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Geodeziya və kartografiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasname"nin təsdiq edilməsi barədə" 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli, "İnzibati orqanların Təsnifatı"nın təsdiq edilməsi haqqında" 2007-ci il 28 avqust tarixli 136 nömrəli, "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə" 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nın təsdiq edilməsi haqqında" 2010-cu il 14 dekabr tarixli 235 nömrəli, "Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı"nın təsdiq edilməsi haqqında" 2017-ci il 21 dekabr tarixli 584 nömrəli, "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 548 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. "Azərbaycan SSR ərazisində qoruqların, dövlət ovçuluq, meşə-ovçuluq təsərrüfatlarının və yasaqlıqlarının səmərəli şəbəkesinin təşkil edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1958-ci il 6 may tarixli 305 nömrəli Qərarının 1 nömrəli Əlavəsinin - "Azərbaycan SSR-də yenidən təşkil nəzərdə tutulan dövlət ovçuluq təsərrüfatlarının Siyahısı"nın 2-ci hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 639; 2003, № 9, maddə

533; 2014, № 7, maddə 928; 2016, № 9, maddə 1585, № 10, maddə 1712, № 11, maddə 1925) ilə təsdiq edilmiş "Geodeziya və kartografiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasname"nin 13-cü hissəsində "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartografiya üzrə Dövlət Agentliyinin yerli bölmələrinin" sözləri "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817,

№ 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 95 nömrəli, 28 mart tarixli 130, 132 nömrəli və 3 aprel tarixli 146 nömrəli qərarları) ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 17.1-ci bənd aşağıdakı redaksiya-da verilsin:

"17.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında:

17.1.1. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

17.1.2. Meşələrin İnkişafı Xidməti

17.1.3. Bioloji Müxtəlifliyin Qorunması Xidməti

17.1.4. Milli Hidrometeorologiya Xidməti";

3.2. aşağıdakı məzmununda 17.2-ci bənd əlavə edilsin:

"17.2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin:

17.2.1. Xəzər Kompleks Ekoloji Monito-

ring İdarəsi

17.2.2. regional ekologiya və təbii sərvətlər idarələri".

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddələr 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 95 nömrəli, 28 mart tarixli 130, 132 nömrəli və 3 aprel tarixli 146 nömrəli qərarları) ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin

adları"nda "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında, tabeliyində olan:" bölməsi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında, tabeliyində olan:

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti

Xəzər Kompleks Ekoloji Monitoring İdarəsi

Regional ekologiya və təbii sərvətlər idarələri".

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935; 2019, № 1, maddə 150) ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və

Bakı şəhəri, 3 may 2019-cu il

təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə" bölməsi ləğv edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2531; 2018, № 8, maddə 1798) ilə təsdiq edilmiş "Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı"nın 5-ci hissəsi ləğv edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 548 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2744) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. "1. Bütcdən maliyyələşdirilən qurumlar" hissəsində 1.19-cu, 1.20-ci, 1.22-ci, 1.32-ci, 1.33-cü, 1.50-1.55-ci, 1.59-cu, 1.60-cı, 1.67-ci, 1.68-ci, 1.70-ci, 1.72-1.78-ci, 1.81-1.84-cü bəndlər və "2. Təsərrüfatəsablı təşkilatlar." hissəsində 2.2-ci bənd ləğv edilsin;

7.2. "2. Təsərrüfatəsablı təşkilatlar" hissəsində aşağıdakı məzmununda 2.4-cü bənd əlavə edilsin:

"2.4. "Geodeziya və Kartografiya" Məhdud Məsuliyyətli Cəmiyyəti";

7.3. "3. Publik hüquqi şəxslər" hissəsində aşağıdakı məzmununda 3.2-ci bənd əlavə edilsin:

"3.2. Dövlət Ekoloji Ekspertiza Agentliyi".

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş Naziri

Azərbaycan ictimai təfəkküründə əsrlər boyu aktuallığıni qoruyub saxlayan ədalətli rəhbər arzusu da Heydər Əliyev dühasının parlaq şəxsiyyətində reallığa qovuşmuş, ümummilli lider siyasi fəaliyyətinin bütün mərhələlərində humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan mükəmməl idarəçilik sisteminin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dərin zəkası, liderlik qabiliyyəti, milli dəyərlərə sıx bağlılığı, fitri idarəçilik məharəti, zəngin mənaiviyyəti ilə daim xalqının sevimli şəxsiyyəti olmuş ulu öndər bu zirvəyə, həm də hakimiyyət sükanının arxasına keçdiyi ilk gündən qanunsuzluğa, ədalətsizliyə və özbaşınalığa qarşı apardığı prinsipial mübarizə ilə yüksəlmişdir.

Hələ 1969-cu il iyulun 14-də Azərbaycanda rəhbərliyə başlayan Heydər Əliyev respublikada qanunçuluğun gücləndirilməsinə başlamış, məmur özbaşınalığına, rüşvətxorluğa qarşı amansız mübarizə aparmışdır. Bu mərhələdən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir.

Müstəqil Azərbaycanın 25 ildən çox müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar da ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanıır. Ulu öndər Heydər Əliyev bu gün həm də keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını işləyib həyata keçirmiş lider kimi ehtiramla xatırlanır.

Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işləri, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətində qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix böyük strateqın bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mədəni və intellektual potensiala istinad etmişdir. Bu baxımdan xalqımızın müstəqil dövlətdə yaşamaq idealinin real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir. Təsədüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermış köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərafətli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir.

Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur. Böyük strateqın həmin illərdə Bakı məişət kondisionerləri və dərin özülər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi yüksək qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.

Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütarəqqi sənaye sahələrinin yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalı bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütarəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın ittifaq siyasətində böyük mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksələsi təkan vermişdir.

Ümumilikdə, 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada onlarla zavod, fabriki, istehsalat sahələri yaradılmış, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqından aparıcı yer tutmuş, respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir.

Bütövlükdə 14 il ərzində respublikada əvvəlki yarım əsrdəki

qədər sənaye məhsulu istehsal olunmuş, sənaye istehsalı 2,7 dəfə artmış və 1969-cu ilə qədər aqrar respublika hesab olunan Azərbaycanın ümumi daxili məhsulunda sənayenin payı 66 faizə yüksəlmişdi. Həmin illərdə kənd təsərrüfatı məhsulları 2,5 dəfə artmış, pambıq istehsalı 300 min tondan 1 milyon tona, üzüm istehsalı isə 272 min tondan 2 milyon tona çatmışdı. Azərbaycan ittifaqda yetişdirilən pambığın 9,2 faizini, üzümün isə 27 faizini vermişdi. 1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə artmış və Azərbaycan iqtisadiyyatının inkişafına 7,2 milyard manatlıq, yaxud əvvəlki 50 ildəkindən 4,5 dəfə çox kapital qoyulmuşdu. Artıq 1982-ci ildə bu rəqəm 1952-ci ildəkindi 30 dəfə üstələmişdi.

Ümummilli liderin böyük qətiyyət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı nəticəsində respublikamız ötən əsrin 70-ci illərində neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqeyə çıxmışdır.

HEYDƏR ƏLİYEV: dahi xilaskar və dövlət qurucusu

Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bu günün özündə də milli iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Respublikaya birinci rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirmiş, bununla da respublika regionlarının tarazlı qaydada inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, demografiki inkişafa, kənd və qəsəbələrin sosial-mədəni simasının müasirləşməsinə dair strateji məqsədlərini ardıcılıqla həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev o dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyeni belə reallığa çevirmişdir.

1982-ci ilin dekabrında Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəl çəkilməsi və Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilməsi onun müdrikliyinin ittifaq rəhbərliyi səviyyəsində etirafı olmuşdur. Ümummilli liderin səlahiyyət dairəsinə naqliyyatdan sənayeyə, neftdən sosial infrastrukturadək iqtisadiyyatın ən önəmli sahələri, həmçinin mədəniyyət, Yaxın Şərq diplomatiyası kimi olduqca vacib istiqamətlər aiddi. Bu dövrdə Heydər Əliyev ittifaq miqyasında, ən əsası isə xaricdə görkəmli dövlət xadimi, qurucu lider, birləşdirici siyasətçi kimi tanınmış və qəbul edilmişdi.

Bəş il ərzində Heydər Əliyev Azərbaycanda gedən ictimai-siyasi və mədəni prosesləri uzaq Moskvadan müşahidə edə də, ildə azı bir dəfə vətənə gələrək insanlarla görüşmüş, respublikanın daxili həyatı haqqında daha səhvi məlumatlar almağa çalışmışdır. Ulu öndər son dərəcə gərgin iş rejiminə baxmayaraq, Azərbaycan haqqında məlumatlarla daim maraqlanmışdır. Ümummilli lider Moskvada işlədiyi illərdə də milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin irəyitdiyi siyasəti ayırı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini ortaya qoymuşdur.

Qısa müddətdə qazandığı yüksək nüfuz liderimizə qarşı şər cəbhəsinin də yaranmasına səbəb olmuş. 1987-ci ildə bütün rəhbər vəzifələrdən istefa verən ulu öndərə xalqı və tələbi heç də təqaüddü statusu vermədi. Qarşıda onu daha məsuliyyətli, daha fədakar fəaliyyət gözləyirdi. Amma bu dövrdə hər bir vətəndaşımız üçün vacib bir məqam da özünü təsdiq etdi. 1969-1987-ci illər, yeni Heydər Əliyev dövrü necə böyük uğurlarla, möhtəşəm quruculuqla müşayiət olundusa, 1987-1993-cü illər–Heydər Əliyevin rəhbərlikdə olmadığı müddət böyük faciələrlə, itkilərlə, böhranlarla keçdi. Biz Heydər Əliyevsizliyin necə böyük məşəqqətlərə rəvac verdiyini yüzlərlə acı faktın fonunda aydın hiss edirik.



İstənilən milli məqsədin gerçəkləşdirilməsi üçün müstəqil dövlətin və güclü idarəçilik sərəfəsinə malik liderin olması vacib şərtlərdir. Belə liderlərin seçdiyi düzgün stratejiya qlobal hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır. Bu baxımdan ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ölkəmizin həyatında müstəsna rolu vardır. Hazırda Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi modernləşmə mərhələsinə qədəm qoyması ulu öndərin xalqın rayinə əsaslanmaqla müəyyənləşdirdiyi uzaqgörən siyasətin nəticəsidir. Hakimiyyətdə olduğu 34 il müddətində dahi öndər xalqının tarixi mənafeələri uğrunda əzmkar mübarizə aparmış və ictimai-siyasi prosesləri müdrikliklə istiqamətləndirmişdir.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev yolumaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünlü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. Ulu öndər ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkes rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur.

Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq öndərən Heydər Əliyev xarici şirkətlərlə Xəzər Azərbaycan sektorunda qəzəngin neft ehtiyatlarının mənimşənilməsinə nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatların aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işləyib hazırlanmış, 1994-cü ildən etibarən mərhələlərə həyata keçirilmişdir.

Ümumiyyətlə, Azərbaycan rəhbərliyi həmin illərdə heç bir səhvə yol vermədən aparıcı Qərb şirkətləri ilə aparılan danışıqların məntiqi sonluqla yekunlaşmasına nail olmuş, 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” adlı qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdir. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmuş, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Xəzər Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə mənimşənilməsinə nəzərdə tutulan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət daşımışdır. Bu qlobal enerji müqaviləsi Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə, sahib çıxmaq, milli mənafeələrini, iqtisadi və strateji maraqlarını

sonadək müdafiə etmək əzmində olduğunu təsdiqləmişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsvərməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız demokratiya və azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda siyasi sistemin modernləşdirilməsinə, vətəndaşların hüquq və vəzifələrinin sərhədlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinə, hakimiyyət bölgüsü prinsipinin tam şəkildə bərqərar olmasına imkan yaratmışdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu ideyasının təməl prinsiplərini özündə ehtiva edən bu Konstitusiya ötən müddətdə ictimai münasibətlərin sivil şəkildə tənzimlənməsinə, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət və vəzifələrin müəyyənləşdirilməsinə mükəmməl mexanizmlər yaratmışdır. Cəmiyyətin hüquq sisteminin fundamental əsasını təşkil edən Konstitusiyamızın demokratiklik, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi isə adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, insan və vətəndaş hüquq-azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümlənmə tapmışdır.

Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı keçid iqtisadiyyatı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. 1995-ci ildən etibarən respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı, sünü maneələrini aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiya-ların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Heydər Əliyevin yaratdığı möhtəşəm əsərlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Bu təşkilatın yaradılması ilə Azərbaycanın siyasi, ictimai, dövlət həyatında yeni dövrün başlanğıcı qoyuldu. Adıçəkilən

partiya yarandığı gündən qarşıya qoyduğu fəaliyyət nümunəsi ilə dövlətimizin, xalqımızın maraqlarını ən yüksək səviyyədə müdafiə etməkə ümumxalq partiyasına çevrildi. Sıralarında 700 mindən artıq üzvü birləşdirərək Azərbaycan cəmiyyətinin aparıcı ictimai-siyasi qüvvəsi olan YAP, ulu öndərin təbircə desək, neinki dünyanın, eləcə də bu günün və sabahın partiyası oldu. Son 26 ildə bütün seçkilərin şərkisiz qalibi olan YAP həm də Cənubi Qafqazın ən böyük siyasi gücüdür.

Azərbaycanın mütarəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın uğurlu inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlı vahid məram və məqsəd ətrafında birləşdirir. Həm də onunla qürur duyuruq ki, ümummilli liderin cənab İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini düşünən, bir sözə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var.

Azərbaycan xalqına son müraciətində ulu öndər cənab İlham Əliyev haqqında “Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm” fikrini ifadə etməklə həm layiqli varis yitdiyindən müjdəsinə xalqa verir, həm də vətəndaşlarının da bu rəydə olduğunu ifadə edirdi. Həqiqətən də, 2003-cü ildə cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyev kursunun yeganə davamçısı kimi qəbul edilir, onun liderliyinin alternativsizliyi birmənalı həqiqət sayılırdı.

Fəaliyyətə “Mən hər bir azərbaycanlının Prezidenti olaçağam” məramı ilə başlayan dövlət başçısı son 16 ildə əsas məqsədinin məhz real iş–konkret fəaliyyət olduğunu əməli surətdə təsdiqləmiş, verdiyi bütün vədləri layiqincə doğrultmuşdur. Ölkəyə rəhbərlik etdiyi dövrdə qəbul olunan fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sifə əməli fəaliyyətə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbərliyini şərtləndirmişdir.

Dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sistemli islahatlar, imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, böhranın milli iqtisadiyyata şok təsirlərinin aradan qaldırılması, sa-

hibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini öndə çəkir. Dövlət başçısının imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işləyib hazırlanmasına çalışır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısı ölkə regionlarının sosial-iqtisadi inkişafı, sahibkarlığa dövlət dəstəyinin təmini, özəl sektorda əsasız yoxlamaların dayandırılması, korruptsiya qarşı səmərəli mübarizənin təşkili, xüsusi iqtisadi zonaların yaradılması, ümumiyyətlə, onlarla istiqamət üzrə dövlət proqramları, sərəncam və fərmanlar imzalamışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” məqaləsində

mübarizə tədbirlərinin daha da genişləndirilməsi, sosial sifariş amilində daha həssas münasibətin ifadəsi son 1 ildə həyata keçirilən islahatların səmərəliliyini yüksəltmişdir.

Bu sahədəki islahatlar haqlı olaraq sosial paket kimi səciyyələndirilir. Son 4 ayda Prezidentin yeni sosial paketinin icrası ümumilikdə 3,5 milyon insanı əhatə edir ki, bu göstərici və qayğı nümunəsinin dünyada həqiqətən də analoqu yoxdur. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş qəhrəman insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin edilməsi, zəlzələdən ciddi zərərçəkmiş vətəndaşlar üçün yeni evlərin tikintisi, minimum əməkhaqqının, sosial müavinət, pensiya və tələbə təqaüdlərinin artırılması, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borclarının müəyyən şərtlər civarında kompensasiya edilməsi, yağından zərərçəkmiş sahibkarlara kompensasiyanın ödənilməsi, Azərbaycanın 10 milyoncu vətəndaşının ailəsinə yüksək diqqətin göstərilməsi və digər sosialyönümlü addımlar bunun əyani göstəricisidir.

Xatırlatmaq lazımdır ki, keçmiş ittifaq respublikaları arasında ilk dəfə məhz Azərbaycanda vətəndaşların sovet dövründən banklarda qalmış əmanətlərinin ədalətli şəkildə qaytarılması təmin edilmişdir. Yeri gəlmişkən, əhalinin mavi yanacaq və suya görə borclarının silinməsi də sosialyönümlü islahatlar sırasında diqqət çəkmişdir. Ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə islahatlarının aparılmasına imkan verməklə yanaşı, həm də Azərbaycan Prezidentinin vətəndaşlara yüksək qayğısının real təzahürü olmuşdur.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun “2018-2019 Qlobal Rəqəbətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumilikdə respublikamız “Qlobal rəqəbat qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2017-ci ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yere yüksəlmiş, 2009-cu ildən indiyədək MDB-də liderliyi qoruyub saxlamışdır. Dünya İqtisadi Forumunun nüfuzlu indeksi sayılan “İnkülviz İnkişaf İndeksi 2018” hesabətində isə Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır. Respublikamızın hesabatda inkişaf etməkdə olan ölkələri geridə qoyması cənab İlham Əliyevin həyata keçirdiyi sürətli, məqsədyönlü və inkülviz iqtisadi islahatlara beynəlxalq qiymətdir.

Bu islahatların uğurla reallaşdırılmasına Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da layiqli töhfələri verir. Ümumiyyətlə, 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə çoxşaxəli fəaliyyəti ilə milyonların sevgisini qazanmış layiqli bir şəxsiyyətin təyin olunması Azərbaycanın müasir dövlət idarəetməsi sisteminə keyfiyyətə yeni mərhələnin başlanğıcı olmuşdur. Ötən 2 ilin reallıqları fonunda Azərbaycanın birinci xanımının bu strateji postu ən layiqli namizəd olduğunu bu gün cəmiyyətdə mütləq çoxluq etiraf edir, dövlət başçısının təyinatını ölkənin hazırkı və gələcək inkişaf perspektivləri baxımından vacib sayır. Yalnız bu səbəbdən ki, istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Milli Məclisin deputatı olaraq Mehriban xanım Əliyeva insan amilini hər zaman uca tutmuş, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərinin möhkəm əsaslarla inkişaf tapmasına çalışmışdır.

İslahatlarla bağlı Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdən, öz tələyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyənləşdirdiyi prioritetlərin icrasına ümumxalq dəstəyini hər an izləyirik. Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi itibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qaranlı hesab edir, ona tam güvenir.

Xalqımız Azərbaycanın mənafeələrinə xidmət göstərən amalları həyata keçirməsində öz Prezidentinə dəstəyini asırmır. Çünki xalq həyatında, tələyində baş vermmiş böyük dəyişikliklərin, bözi Azərbaycanın parlaq sabahına doğru yaxınlaşdırın siyasət kursuna alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə razılıqla qarşılayır.

Ağalar VƏLİYEV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

Milli dövlətçiliyimizin əbədiyyət zirvəsi

Hər bir xalqın tarixinin həlledici mərhələlərində meydana çıxan lider şəraitə uyğun mükəmməl dövlətçilik konsepsiyasını yaradır, sonrakı dövr üçün də siyasi varislik ənənəsini formalaşdırır. XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı da məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında üzleşdiyi faciələri aradan qaldırmış, suveren, azad dövlət ideyasını uğurla reallaşdırmışdır. Ölməz liderin adı Azərbaycanın tarixinə görkəmli ictimai-siyasi xadim, qüdrətli dövlət adamı, müstəqil dövlətçiliyimizin memarı kimi həkk olunmuşdur.

Dünya şöhrətli siyasət və dövlət xadimi olan ulu öndər öz xalqının çoxmillilik tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış bənzərsiz şəxsiyyətdir. Heydər Əliyev tariximizdə öz şəərəli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət rəmzinə çevrilmiş nadir simalardandır.

Ulu öndərin mənalı və şəərəli ömrü yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmiş ilə vəhdət təşkil edir. Azərbaycanın son 50 illik tarixində və 3 onillik suverenlik dövründə bu fenomenal insanın misilsiz fəaliyyəti təyinedici rol oynamışdır. Onun adı və əməlləri milli dövlətçiliyimizin əbədiyyət zirvəsini təşkil edir.

Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən Heydər Əliyev ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş, gənc müstəqil dövlətin siyasi platformasını, iqtisadi əsaslarını, mədəni və əxlaqi konsepsiyalarını yaratmışdır. Ən əsası isə ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiyyatını, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır.

Bütün bunlara görə ki, Azərbaycan xalqı hər il öz dahi oğlunun dünyaya göz açdığı 10 may gününü milli tarixinin ən əziz günlərindən biri kimi qeyd edir. Ulu öndərin anadan olmasının 96-cı ildönümü ərəfəsində onun ölməz xatirəsi milyonlarla soydaşımızın duyğu-düşüncülərini yenidən öz nuru-na bürüyür. Heydər Əliyev şəxsiyyəti tariximizdə, siyasi təfəkkürümüzdə artıq çoxdan ümummilli məna yükü daşıyan fenomənə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şəərəllə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Ulu öndər həmişə vətəni,

xalqı ilə birlikdə olmuşdur. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Onun keşməkeşli həyatı, zəngin bioqrafiyası isə bütöv bir epoxanın canlı salnaməsidir. Bu salnamənin nə az, nə çox – düz 50 illik bir dövrünü əhatə edən və xalqımızın qadir, yaradıcı əməyini təcəssüm etdirən səhifələri rəhbərin şəərəfli və mənalı ömrünün unudulmaz anlarıdır.

Belə bir dühənin Azərbaycan xalqına mənsub olması və özündən sonra bu xalqın tarixində yaradıcı iz və daha uzaq gələcəyə hesablanmış siyasi irs qoyması, bütövlükdə, xalqımızın milli uğuru və ictimai mənbəyidir.

Heydər Əliyev təkcə gələcəyi görmür, həm də onu yaradırdı. Bu dahi insan sabah doğru gedən yolu açıf və insanları o yolla getməyə səfərbər edirdi.

İllər keçdikcə, dönə-dönə görür və yəqin edirik ki, Heydər Əliyev XX əsrin ən böyük liderləri sırasındadır. O, müasir demokratik Azərbaycanın ən yeni tarixinin yaradıcısı və müəllifidir. Tarixi yaradan, onun gedisinə münasib təsir göstərən, öz dövründə silinməz iz qoyan şəxsiyyətlər yüzilliklər boyu yadda qalır. Heydər Əliyev böyük bir epoxanın mərkəzində olan şəxsiyyət idi, millətin xilaskarı, dünya üçün sülhsevər insan idi.

Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun dahiliyi və böyüklüyü dünya miqyasında tanınır etiraf olunmuşdur. Onun parlaq və dahi şəxsiyyəti, sərhəd bilməyən güclü intellekti Azərbaycandan çox kənara çıxmışdır.

Heydər Əliyevin istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi, istərsə də Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və yorulmaz siyasi fəaliyyəti ona müasiri olmuş bir çox milli siyasi xadimdən fərqli olaraq, xarizmatik lider imici qazandırmışdır.

Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndərin həyata keçirdiyi vətəni quruculuq işləri, sosial-mədəni

islahatlar xalqımızın milli mənlilik şüurunı oyatmış, totalitar rejimin təzyiqlərinə baxmayaraq, azərbaycanlılıq məfkuresinin milli ideologiyaya çevrilməsinə münbit zəmin yaratmışdır. O illərdə Heydər Əliyev Azərbaycanın malik olduğu bütün imkanları ölkəmizin hərtərəfli yüksəlişi üçün səfərbərliyə almışdır. İcra edilən ardıcıl inkişaf proqramları, yerinə yetirilən kompleks tədbirlər, səmərəli kadr islahatları və idarəçilik metodları hesabına, eləcə də cəmiyyətdəki neqativ halların aradan qaldırılması sayəsində Azərbaycan çox qısa müddət ərzində bütün sahələrdə keçmiş SSRİ-nin qabaqcıl respublikaları sırasına çıxmışdır.

Hadisələrin sonrakı inkişafı da göstərdi ki, sovet liderləri arasında post-sovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun traektoriyasını dəqiqliklə cızabilən, yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərşəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev olmuşdur. Bununla da postsovet məkanında yalnız Heydər Əliyev sovet dövrü ilə müstəqillik mərhələsinin bir-biri ilə toqquşan geo-siyasi, hərbi, siyasi, iqtisadi və mədəni ziddiyyətlər xaosundan perspektivli çıxış yolu tapa bilmişdir.

Heydər Əliyevin quruculuq fəaliyyəti keçmiş SSRİ miqyasında yüksək qiymətləndirilir, rəğbət doğururdu və bu, hər bir azərbaycanlı qürurlandırır. Məhz elə həmin vaxtdan da Heydər Əliyev öz xalqının lideri, millət fəədisi və öndəri olduğunu əməli fəaliyyəti ilə göstərirdi və Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm bünövrə qoyurdu. Heydər Əliyev ittifaq dövlətinin rəhbərliyində işlədiyi beş il ərzində dünya siyasətinin ən nüfuzlu nümayəndələri sırasına özünə möhkəm yer tutdu, Vətənimizin və xalqımızın şərəfini yüksəklərə qaldırdı.

Ötən əsrin 80-ci illərinin sonlarından başlanan proseslərin məntiqi nəticəsi kimi 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyin ilk illərində bir sıra ağır problemlərlə üz-üzə qaldı. Ölkənin zəngin təbii sərvətlərindən məqsədyönlü istifadə üçün, ilk növbədə, bu problemlərin bir qismi yoluna qoyulmalı, ən azı, ictimai-siyasi sabitlik təmin olunmalı, xarici təhdidlər neytrallaşdırılmalı, cəmiyyət sabit inkişaf axarına yönəldirilməli idi. Bu tarixi missiyanı 1993-cü ilin 15 iyununda xalqın təkidlə tələbi ilə hakimiyyətə qayıdan böyük dövlət adamı Heydər Əliyev öz üzərinə götürdü.

Ulu öndər siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda quruculuq, inkişaf dövrü başlandı. Müstəqil



dövlətimizin həqiqi lideri olaraq Heydər Əliyev müəkkəb geosiyasi vəziyyətdə Azərbaycanın suverenliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli, hüquqi dövlət quruculuğu prosesinin həyata keçirilməsi, demokratik islahatların aparılması istiqamətində təcili təxirəalınmaz tədbirləri misilsiz iradə və məhərrətlə reallaşdırdı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərkisilah edildi və ölkəmiiz islahatlar yolu na qədəm qoydu.

Ümummilli liderin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqqörənliyi sayəsində milli dövlətçilik ideyası reallaşdırıldı, müasir Azərbaycan dövlətinin qurulması prosesi başlandı və xalqımız həqiqi müstəqillik arzusunə çatdı. Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli lider Heydər Əliyev qısa zamanda misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu, müttərəqqi məhkəmə-hüquq islahatları ilə tariximizin parlaq səhifələrini yazdı. Heydər Əliyevin böyüklüyü, dövlətçilik şərişəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqqörənliklə, müdrikcəsinə bacarırdı.

Böyük rəhbər hər zaman xalqının yanında idi, onu böyük bir izdiham müşayiət edirdi, hər bir vətəndaşa qayğı ilə yanaşırdı. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşü-nürdü. Dahi şəxsiyyət Vətən üçün, xalq üçün doğulmuşdu, ölkənin tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsərrətlə çalışırdı. Bununla da öz xalqının gözündə, qəlbində dağ kimi ucalmışdı. Bütün bunlara görə xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir.

Öyrənilədikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və daha geniş məzmununda, konseptual şəkildə açılacaq.

Bir həqiqət isə heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu, ümummilli lideri olmaqla yanaşı, həm də tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə dünya tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərin ön sırasında layiqli yerini qoruyub saxlayacaqdır.

Dünya azərbaycanlılarının həqiqi lideri səviyyəsinə yüksəlmiş ümummilli lider Heydər Əliyevin ideyaları, əsasını qoyduğu işlər bu gün də yaşamaqdadır. Ulu öndərin çox böyük dəqiqliklə işləyib hazırladığı strateji kursu 2003-cü ilin oktyabrından onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bu xətt isə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun durmadan

artırılması, ərazi bütövlüyünün bərpası, iqtisadi durumunun yüksəldilməsi, əhalinin rifahının yaxşılaşdırılması, demokratik dəyərlərin dərinləşdirilməsi və s. kimi ümumdövlət və ümumxalq əhəmiyyətli məsələlərdir.

Ulu öndərin ən layiqli davamçısı olaraq İlham Əliyevin ölkəmizə böyük istedad və bacarıqla rəhbərlik etməsi, Heydər Əliyev siyasi kursunu, onun Azərbaycan naminə amallarını böyük uestalqla davam etdirməsi hər birimizin qəlbinə itfixarla döyündürür. Hər birimizə böyük örnək olan və fərəh verən digər əmil isə dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi strateji əhəmiyyətli islahatların daha çevik və yüksək səmərəliliklə həyata keçirilməsinə böyük töhfələr verən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın xoşbəxtliyi, dövlətimizin möhkəmlənməsi və qüdrətlənməsi istiqamətində həyata keçirdiyi görkəmli və bənzərsiz fəaliyyətidir.

Ümummilli lider Heydər Əliyev bütün şüurlu fəaliyyəti dövründə həmişə xalqını, Vətəninə düşünmüşdür. Onun üyəri hər an Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Bütün bunlara görə, Prezident İlham Əliyevin dediyi kimi, bu gün Heydər Əliyev bizim qəlbimizdə yaşayır. Onun əməlləri, ideyaları yaşayır, canından əziz bildiyi Azərbaycanı işiqli gələcəyə aparır.

**Asif ƏSGƏROV,
Nəsimi Rayon
İcra Hakimiyyətinin başçısı**

Mayın 6-da “Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfrans keçirilib.

Tədbir Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə birgə təşkil olunub. Konfransda Birinci vitse-prezidentin köməkçisi Gündüz Kerimov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdürü Vüsal İsayev, Ədliyyə nazirinin müavini Azər Cəfərov, müxtəlif biznes sahələrinin 150-dən çox təmsilçisi və diplomatik korpusun nümayəndələri iştirak edəblər.

AmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kerimov tədbirin keçirilməsinin məqsədi və aparılan islahatların ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti barədə danışblar. Qeyd edilib ki, konfrans hüquq sahəsində aparılan islahatların biznes ictimaiyyətinin fəaliyyətinə təsirlərini, özəl sektorun bu istiqamətdə rəy və təkliflərinin nəzərə alınması üçün təşkil olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kerimov çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərman bu sahədə mühüm dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutur. Odur ki, həm cəmiyyət, həm də biznes ictimaiyyətinin bu islahatların müzakirəsində iştirakı əhəmiyyətlidir. Hazırkı konfrans və bu qəbildən olan digər silsilə tədbirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə keçirilir və bütün ölkə üçün əhəmiyyət kəsb edən məhkəmə-hüquq islahatlarının reallaşmasına ictimaiyyətin cəlb

edilməsi məqsədi daşıyır.

Hüquq və iqtisadiyyatın qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyini qeyd edən Gündüz Kerimov idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsinin Azərbaycanı iqtisadi inkişafa

bu orqan və qurumlar həmin tapşırıqların icrası məqsədilə qanunların və digər normativ hüquqi aktların layihələrini hazırlayıb Prezident Administrasiyasına təqdim etməlidirlər. Bu konfransın keçirilməsinin əsas məqsədlərdən biri də bu qurumlar tərəfindən təqdim ediləcək layihələrə baxılarkən biznes və hüquq ictimaiyyətinin islahatlarla aid əsaslandırılması, rəasional və obyektiv təkliflərinin nəzərə alınmasının təmin edilməsidir”, - deyə Birinci vitse-prezi-

sının üzvü qeyd edib ki, bu, kommer-siya qurumları arasında mübahisələrin həllində daha səmərəli olacaq. O, məhkəmələrdə işlərin aparılması, vəkillik fəaliyyəti, bir sıra prosessual qaydaların müasir tələblərə cavab verməsi ilə bağlı təkliflərini səsləndirib.

Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanı əsasında həyata keçirilən yeniliklərin sahibkarlar və biznes nümayəndələri

Azərbaycanda məhkəmə-hüquq islahatları ilə bağlı konfrans keçirilib



təkan verdiyini, ölkəmizin iqtisadi müstəqilliyinin, iqtisadi-sosial gücünün möhkəmlənməsində özünəməxsus rol oynadığını deyib.

“Prezidentin Fərmanında dövlət orqanlarına, qurumlarına və təşkilatlarına məhkəmə-hüquq sisteminin müxtəlif sahələri üzrə tapşırıq və tövsiyələr verilib. Fərmanda göstərilmiş müddətlərdə

dentin köməkçisi bildirib.

AmCham-ın Direktorlar Şurasının üzvü, “Ekvita” şirkətinin idarəedicisi partnyoru İlqar Mehti məhkəmə sistemindəki hazırkı vəziyyət və təmsil etdiyi qurumun münasib sayılan dəyişikliklərlə bağlı fikirlərini bölüşüb. Ölkədə arbitraj məhkəmələrinin yaradılmasının vacibliyindən danışan Direktorlar Şura-

la birgə müzakirəsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdıran Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdürü Vüsal İsayev deyib: “Hazırda ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm islahatlar həyata keçirilir. Məhkəmə-hüquq sistemində islahat-

ların dərinləşdirilməsi ilə bağlı fərmanın məqsədi bu sahədə müsbət dəyişiklikləri daha da sürətləndirmək, onun inkişafına yeni impuls vermək, vətəndaşların hüquqlarını daha effektiv qorumaq, ədalət mühakiməsi mexanizmlərini təkmilləşdirmək, sahibkarların hüquqlarını daha etibarlı müdafiə etməkdir. Məhz bu fərmanla məhkəmə-hüquq sistemində yeni mərhələ başlanıb”.

Sektor müdürü qeyd edib ki, fərmanın hazırlanması üçün ilk növbədə, ölkədə hüquq sistemi təhlil olunub və müəyyən nəticəyə gəldikdən sonra hər bir istiqamət üzrə atılmalı olan addımlar müəyyənləşdirilib. İslahatların əsas istiqamətlərindən biri də cəza siyasətinin humanistləşdirilməsidir. Prezident İlham Əliyevin bununla bağlı 2017-ci ildə imzaladığı Fərmanın icrası nəticəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik olunub. Humanistləşdirmə tədbirləri 14 minə yaxın şəxsə tətbiq olunub. Həmçinin 9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsində məsuliyyətdən azad olunub, 1800 şəxs cəzadan azad edilib. Onların 800 nəfəri azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi şəxsizdir.

Vüsal İsayev Prezidentin son Fərmanında da cəza siyasətinin humanistləşdirilməsi məsələsinə önəm verilməsinin görülən işlərin effektiv olmasından və bu tədbirlərin daha da təkmilləşdirilməsi məqsədindən irəli gəldiyini bildirib.

Ədliyyə nazirinin müavini Azər Cəfərov vurğulayıb ki, fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə fəaliyyətinin effektivliyinin yüksəldilməsi, şəffaflığının artırılması, məhkəmə qərarlarının vaxtında icra edilməsi, hakimlərin, məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması kimi tələyüklü məsələlər yer alıb. Əslində, bütün məhkəmə islahatlarının ən vacib nəticəsi məhkəməyə müraciətlərin əlçatanlığının yaxşılaşdırılması ilə bağlıdır. “Vətəndaşların və hüquqi şəxslərin ədalət mühakiməsinə çıxışının asanlaşdırılması istənilən demokratik sistemin əsasını təşkil edir. Məhkəmələrin insan-

lara, hüquqi şəxslərə yaxınlaşdırılması üçün son dövrlər xeyli işlər görüldü. Bu gün ölkə ərazisində 6 regional apellyasiya, çoxsaylı ixtisaslaşmış, o cümlədən 7 inzibati, iqtisadi məhkəmə fəaliyyət göstərir. Bunlara baxmayaraq, ölkədə ixtisaslaşmış məhkəmələrin sayı orta Avropa göstəricisindən üç dəfə aşağıdır. Fərman bu sahədə islahatların aparılmasını və yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdə tutur. Artıq bununla bağlı müvafiq təkliflər hazırlanıb. Yeni yaradılacaq məhkəmələrdə vergi, gömrük, habelə sahibkarlıq sahəsində yaranan mübahisələrə baxılacaq. Bu, belə işlərin daha peşəkar baxılmasına və həll olunmasına imkan yaradacaq”, - deyə nazir müavini diqqətə çatdırıb.

Azər Cəfərov bildirib ki, hakimlərin sayının kifayət qədər olmaması onların iş yükünü artırır, məhkəmələrə müraciət imkanlarını məhdudlaşdırır. Ölkə üzrə hakimlərin sayı 2006-cı ildə iki dəfə artırılaraq 600-ə çatdırılıb. Lakin nəzərə alaraq lazımdır ki, həmin dövrdən etibarən məhkəmələrdə mülki işlərin sayı beş dəfə artıb. Beləliklə, hazırda ölkə üzrə 100 min nəfərə 6 hakim düşür ki, bu da Avropa göstəricilərindən üç dəfə azdır. Buna görə də fərmanda onların sayının 200 nəfər artırılması nəzərdə tutulur. Bu, ədalət mühakiməsinin effektivliyinin artırılması, işlərə baxılma müddətinin azaldılması baxımından olduqca önəmlidir.

Konfransda Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərrəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Rəmin Qurbanov elektron məhkəmə və elektron icra sistemi, “Ata Holding”in hüquq departamentinin direktoru Qorxmaz Ağayev icra sisteminin təkmilləşdirilməsi, özəl icra şirkətləri, alternativ ekspert rəyləri, “Dentos Bakı”nın idarəedicli partnyoru Ceyms Hoqan mediasiya və arbitraj fəaliyyətinin inkişafı barədə təqdimatlarla çıxış edəblər.

Sonra özəl sektor nümayəndələri ilə açıq sual-cavab sessiyası keçirilib, sahibkarları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının 5 illiyi qeyd olunub



Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan multikulturalizminin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasının 5 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra BBMM-in icraçı direktoru Revan Həsənov çıxış edərək deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılıb. Azərbaycanın multikulturalizm modelinin siyasi banisi məhz ulu öndər Heydər Əliyevdir. Əgər ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti olmasaydı, bu gün Azərbaycanda xalqlarası dostluqdan, mədəniyyətlərarası, dinlərarası dialoqdan, din-dövlət münasibətlərindən danışmaq mümkün olmazdı. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və global müstəvidə həyata keçirilir. Azərbaycanın multikulturalizm modeli dünyada hər kəs tərəfindən etiraf olunur. Birinci vitse-prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti, BBMM-in Himayəçilik Şurasının üzvü Leyla Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə həyata keçirilən tədbirlər ölkəmizin multikulturalizm modelinin, Azərbaycandakı tolerantlıq mühitinin təbliğ olunmasında müstəsna rol

oynayır. Mərkəzin yaradılmasında əsas məqsəd ondan ibarət idi ki, Azərbaycanın sahib olduğu multikulturalizm dəyərləri, mədəniyyətlərarası və xalqlarası dostluq təbliğ olunsun. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dünyada multikulturalizm ünvanlarından biri kimi tanınır. Bu, dövlətimizin başçısının siyasətidir. BBMM də bu siyasətə öz töhfəsini verir.

Sonra BBMM-in 5 illik fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ötən 5 il ərzində görülən işlərdən danışdı. Bildirib ki, multikulturalizmin mənafehi, qururverici istiqaməti Prezident İlham Əliyev müəyyən edib. Dövlətimizin başçısı 5 il bundan əvvəl deyib ki, Azərbaycan xalqının qanındakı multikulturalizm əhval-ruhiyyəsini bütün dünya daha yaxşı bilməlidir.

Kamal Abdullayev deyib ki, Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qaradışlı şəraitdə yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, multikulturalizmin şərafli və nikbin bir qütbü də var. BBMM yarananda dövlətimizin başçısı

qarşıya vəzifə qoymuşdu ki, Azərbaycan multikulturalizmi hərəkatı bütün dünyanın nəzərinə çatdırılsın. Hesab edirik ki, BBMM bu vəzifənin öhdəsindən gəldi. Dünyanın 20-yə yaxın universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunur, dərslər çap edilir. Bu fənni keçən gənclər qış və yay məktəblərində iştirak edirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib ki, BBMM müasir dövrdə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Bu siyasətin əsasında ölkənin etnik, dini, dil, mədəni müxtəlifliyinin qorunması durur. Bu siyasət ölkədəki inteqrasiya siyasətini möhkəmləndirir. Mərkəz Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Multikulturalizm siyasəti həm daxili, həm xarici siyasətdə özünü açıq büruzə verir. BBMM ölkəmizin əhalisinə Azərbaycan multikulturalizmi siyasətinin əsaslarını çatdırır. Bu istiqamətdə mərkəzin layihələrindən biri də ali məktəblərdə tədris olunan "Multikulturalizmə giriş" və "Azərbaycan multikultura-

lizmi" fənləridir. Bu layihə 2015-ci ildən həyata keçirilir. Bu fənn seçmə fənni idi. Ötən 4 il ərzində onun əhəmiyyəti özünü büruzə verdi və qərara alındı ki, bu fənn məcburi fənn kimi tədris olunsun. Bu fənn gənclərdə Azərbaycanın multikulturalizm siyasəti, ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunması istiqamətində aparılan işlər haqqında bilikləri artırır. Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti var. Bu mədəniyyət qorunub saxlanılır və nəslədən-nəslə ötürülür. Azərbaycan xalqı digər mədəniyyətlərə, dinlərə hörmətlə yanaşıb. Bu, bizim qanımızdadır. Ölkəmizdə bu gün bir çox mədəniyyət nümunələri qorunub saxlanılır və onlara hörmətlə yanaşırlar. Bu, Azərbaycan xalqının böyüklüyünü göstərir. Əcdadlarımız bu ənənəni qoruyub saxlayırlar.

Nazir müavini qeyd edib ki, Azərbaycanda multikulturalizm siyasəti dövlət siyasəti səviyyəsinə qaldırılıb. BBMM-in 8 ölkədə filialı fəaliyyət göstərir. Ölkəmizdə multikulturalizm fənninə böyük diqqət göstərilir. "Multikulturalizmə giriş" fənni bakalavr, "Azərbaycan multikulturalizmi" fənni isə magistr pilləsində bu ilin sentyabrından əsas fənn kimi tədris olunacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayilov deyib ki, Dövlət Komitəsi ötən 5 ildə BBMM-lə yaxından əməkdaşlıq edib. Multikulturalizm Azərbaycan xalqının yüzlüklilik ərzində yığdığı böyük mənəvi sərmayədir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində BBMM Azərbaycan haqqıqlarını, ölkəmizin imicinin daha da yaxşılaşdırılması baxımından önəmli bazaya çevrilib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində mənəvi sərmayə cəmiyyətimizin, dövlətimizin milli təhlükəsizliyi baxımından da önəmli amilə çevrilib. BBMM-in fəaliyyəti, həmçinin Azərbaycan xalqının mənəvi zənginliyinin, Qarabağ haqqıqlarının dünyaya çatdırılmasına kömək edir.

BBMM-in Himayəçilik Şurasının üzvü Aleksandr Şarovski, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Azərbaycandakı multikultural, tolerant mühitin üstünlüklərindən danışdılar. Onlar Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini



bildiriblər. Azərbaycanda multikulturalizmin həyat tərzı olduğu, ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əslərə söykəndiyi qeyd edilib. Azərbaycanın multikultural dəyərlərinin dünyada tanındılması baxımından BBMM-in fəaliyyəti yüksək qiymətləndirilib.

BBMM-in ABŞ nümayəndəliyinin rəhbəri Janna Skot multikulturalizmin etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycanın hər

Aurelia Qriqoriu multikulturalizmin Azərbaycanda həyat tərzı olduğunu qeyd edib. O deyib ki, indi dünya təhlükə ilə üzləşib, ekstremizm yaşanır. Bu siyasətin sonu yoxdur. Bu siyasətə alternativ Azərbaycan Prezidenti İlham Əliyev özünün uzaqgörən, müdrik siyasəti ilə göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev göstərdi ki, çıxış yolu multikulturalizm siyasətidir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bu, bir fenomen-dir. Azərbaycanın 20 faiz

Birgit Vaysgerber deyib ki, o, Azərbaycana olan sevgisini Almaniya xalqına aşılamaq istəyir. O, Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanını əldə etdiyi üçün BBMM-ə təşəkkürünü bildirib. Yubiley tədbiri bədii hissə ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin gənc rəssamların multikulturalizm mövzusunda həsr edilən rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

AZƏRTAC

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı seminar keçirilib



Mayın 6-da "Bakı 2019" Avropa Gənclərinin Olimpiya Festivalının Əməliyyat Komitəsi qitə ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərləri üçün seminar təşkil edib.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsi baş katibinin müavini Azər Əliyev, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və təşkilat komitəsinin üzvləri iştirak ediblər. Seminara Avropanın 40 ölkəsinin Milli Olimpiya komitələrinin 70 təmsilçisi, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un "Bakı 2019" üçün xüsusi olaraq yaratdığı Əlaqələndirmə Komissiyasının üzvləri də qatılıblar.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərinin əhəmiyyətini vurğulayaraq deyib: "Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı bütün qitəni birləşdirən tarixi idman bayramı olacaq. Avropa Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərini Bakıda görməyə şadam. Bu gün bu seminarda idman arenalarının yarışlara hazırlığı, Atletlər kəndindəki son durum, təhlükəsizlik, antidoping və digər mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində müstəsna rol oynayır. Ötən dövrdə bizim Avropa ölkələrinin Milli Olimpiya komitələri ilə sıx işbirliyi olub və onlara hər bir dəstək göstərilir".



Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki seminarın festivala hazırlıq prosesində əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini bildirərək deyib: "Biz Avropa Gənclərinin Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları – Avropa Milli Olimpiya komitələrinin nümayəndələri ilə birgə gözəl Bakıya bir daha gəlməyimizdə böyük məmnunluq duyuruq. Avropa Olimpiya Komitəsi bu görüşlərin məhsuldar olacağına inanır".

Bu tədbir Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və yarışlardan əvvəl keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fərsəti verməklə yanaşı, onların "Bakı 2019" haqqında ən son məlumatlara sahib olma və komandalara müvafiq təlimlər verə bilmələri üçün təşkil edilib. Nümayəndə heyətləri tədbir çərçivəsində təşkil edilən iclaslarda idmançıların yerləşdirilməsi, akkreditasiyası, nəqliyyat və digər mühüm məsələlər barədə müzakirələr ap-

rıblar. Festivalın Əməliyyat Komitəsi seminarında Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə idmançılara təqdim olunacaq medalları da nümayiş etdirib.

Tədbir çərçivəsində Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərləri Avropa Gənclərinin Yay Olimpiya Festivalı zamanı istifadə ediləcək bir sıra müasir idman obyektlərində, eləcə də Atletlər kəndində olacaqlar. Xatırladaq ki, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güllə yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

AZƏRTAC

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının medalları ictimaiyyətə təqdim olunub

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının medalları mayın 6-da ictimaiyyətə təqdim olunub.

Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və digərləri iştirak ediblər.

Üzərində "Bakı 2019"un loqosu əks olunmuş qızıl, gümüş və bürünc medalları dizaynı Bakının irs və mədəniyyətini, eləcə də birlik və dostluq konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır. Medalda od və Azərbaycan paytaxtının müasir möhtəşəm memarlıq abidələrindən olan Alov qüllələrinin və Heydər Əliyev Mərkəzinin təsvirləri yer alıb. Medalın digər üzündə isə Avropa Olimpiya Komitəsinin emblemi əks olunub. Mükafatlar "Azərsuvenir" MMC tərəfindən "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat



Komitəsinin dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Medalların dizaynından danışan gənclər və idman naziri Azad Rəhimov vurğulayıb: "Festivalın başlanmasına qısa vaxtın qaldığı dövrdə medalların təqdimatı çox önəmli hadisədir. Medallar festivalın üç vacib dəyərini - yenilik, keyfiyyət və şəffaflığı təcəssüm etdirir".

Azad Rəhimov hədiyyə medal destini Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçkiyə təqdim edib. Corce Visaçki bildirib: "Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının rəsmi medallarını görməkdən böyük məmnunluq hissi

duyuruq. Hər bir idmançı üçün mükafat onun uğur və qələbələrindən rəmzi olaraq əbədi qalır. Biz bütün idmançıların Olimpiya dəyərlərini bölüşdüyünə və onların bir daha Azərbaycandan öz ölkələrinə uğurlarından qaynaqlanan böyük sevinc hissini, həmçinin dostluq, dözümlülük və sülh mesajlarını aparacaqlarına inam bəsləyirik".

Qeyd edək ki, iyulun 21-27-də keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 135 mükafatlandırma mərasimi təşkil olunacaq. Yarışlarda idmançılar 298 medal dəsti uğrunda mübarizə aparacaqlar. Festivalda 3600-dən çox atlet idmanın on növü üzrə yarışacaq.

AZƏRTAC



şəxsiyyəti, onun ideyaları, Azərbaycanın söykəndiyi dağdır və o dağın zirvəsi isə ucadan da ucadır. Heydər Əliyev düşəsinin bu ucalıqdan yayılan tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiyyətinə, millətimizin xoşbəxt sabahına daim işıq saçacaqdır.

Bu, bir həqiqətdir ki, Azərbaycanın dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun əbədiyyətə qovuşması, ulu öndər Heydər Əliyevin gərgin siyasi fəaliyyətinin, dövlət idarəçiliyndəki böyük təcrübəsinin, uzaqgörənliyinin bəhrəsidir. Azərbaycan tarixinin ən parlaq simalarından, qüdrətli şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər yetirdikdə xalqımızın dünəni, bu gün və sabahı aydın görünür, Azərbaycan xalqı çox haqlı olaraq ulu

dan qurtuldu, respublikada siyasi sabitlik bərpa edildi.

Ulu öndərin qaydıdır, yenidən müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı.

Xalqın son ümid yeri olan Heydər Əliyevin böyük sayları nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı. Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev

la ölkəmizdə sosial-iqtisadi yüksəlişin, beynəlxalq əlaqələrin təməli qoyuldu. Hüquqi dövlət quruculuğunun əsasını təşkil edən 1995-ci il Konstitusiyası isə qanunçuluğun ən ali səviyyədə təmin edilməsinin əbədi nümunəsi oldu.

Müstəqil dövlətçiliyin əsas istiqamətləri kimi irəli sürülən milli təhükəsizlik və milli maraqların qorunması, ordunun yaradılması və gücləndirilməsi, ölkənin müdafiə potensialının inkişafı, düzgün xarici siyasət konsepsiyasının müəyyən edilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi ulu öndərin çoxşaxəli fəaliyyətinin başlıca istiqamətləri idi.

Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi müddətində Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğu tədbirlərini dəyərləndirərək demişdir: "Qısa bir

ideyalarını yalnız onun siyasi məktəbinin ən layiqli yetirməsi olan İlham Əliyev davam etdirə bilər. Son 16 ildə ölkəmizin nailiyyətləri və çox sürətli iqtisadi inkişafı da bunu təsdiqləyir.

Son 16 ildə, sözün həqiqi mənasında, ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Dünyada, o cümlədən, Yaxın Şərq ölkələrində baş verən hadisələr göstərir ki, Azərbaycan bu gün dünyada bir "sabitlik adası" kimi tanınır. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhükəsizliyimizi şərtləndirir. Sabitlik və təhükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə monolit birliyi, cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarıdır.

Prezidentin xalqın sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diktəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və böyük nüfuz sahibi olmuşdur. Dövlət başçısının özünün qeyd etdiyi kimi, ən asan yol hər hansı bir böyük dövlətin qanadları altına sığınib öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydən ümüd olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yolda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birgə yürütdüyü siyasət bizə ulu öndər Heydər Əliyevdən miras qalmışdır. Məhz bu yolla getməklə xalq öz taleyinin sahibi olur, bu yol ən düzgün yoldur. Azərbaycanı daim uca zirvələrə aparan bu yolun əsasını ulu öndər Heydər Əliyev qoyub. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev yolunun davam və inkişaf etdirilməsi üçün dayanıqlı siyasi və güclü mənəvi stimül yaratmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərliyinin əla ilk günlərindən ölkəmizin strateji yolunun dəyişməzliyini qətiyyətlə bəyan etmişdir: "Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir".

Bəli, nə qədər ki, Azərbaycan dövləti yaşayır, Heydər Əliyev siyasəti də yaşayacaqdır. Heydər Əliyev tərəfindən qurulmuş müstəqil Azərbaycan dövləti əbədi olduqca, onun siyasəti də əbədi olacaqdır.

Səadət İSMAYİLOVA,
Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Nərimanov Rayon
Qeydiyyat Şöbəsinin rəisi, hüquq
elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan naminə yaşanan ömür

öndərin adını dövlətimizin milli xilas-karı, memarı və böyük qurucusu kimi öz yaddaşına həkk etmişdir. Bu böyük şəxsiyyətin cəsarəti və qətiyyəti həmişə onu taniyanları heyretə gətirmişdir. Bu cəhət onun özü üçün böyük problemlər yaratsa da, heç vaxt fikrindən döndərə bilməmişdir. Heydər Əliyev ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə xalqımız qarşısında xidmətlərini davam etdirmiş, 1990-cı ilin Yanvar faciəsi törədildikdə özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Mixail Qorbaçovu və bu qanlı cinayətin digər təşkilatçılarını kəskin ittiham etmişdir.

Azərbaycan xalqının bəxti onda gətirib ki, tarixin çətin və mürəkkəb anlarında və dönüş mərhələlərində ona Heydər Əliyev kimi müdrik şəxsiyyət rəhbərlik edib. Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gündən dövlətimizin həqiqi inkişafı başlayıb və qısa zaman kəsiyində Azərbaycan keçmiş İttifaq respublikaları arasında ön mövqelərə çıxıb və bütün sahələrdə qələbələr qazanıb. Təəssüf ki, onun rəhbərliyi ilə respublikanın tam müstəqil yaşaması üçün yaradılmış iqtisadi baza sonradan şərişsiz rəhbərlər və Xalq Cəbhəsinin təcrübəsiz kadrları tərəfindən qoruna bilməmiş və ölkə bərabər vəziyyətə salınmışdır.

1993-cü ildə xalqın təkdi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası nəticəsində ölkəmiz vətəndaş müharibəsindən, parçalanmadan, kaos-

müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqələrini bərpa etdi, ona sabit ölkə imici qazandırdı. Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bunun nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütarəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır.

Xalqımız məhz görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi xəttinə sadiq qaldığı üçün müstəqilliyini və suverenliyini qoruyub saxlamış, uzun müddət davam edən dərin iqtisadi böhrandan çıxaraq sürətli və hərtərəfli inkişaf yoluna qədəm qoymuş, zəruri demokratik islahatlar nəticəsində Avropa ailəsinə qoşulmuş, bu gününün və gələcəyinin rifahını təmin etmişdir. Artıq sübut olunmuşdur ki, ulu öndər Heydər Əliyevin bütünülə Vətəninə, xalqına, dövlətinə, doğma torpağına həsr edilmiş həyat və fəaliyyəti müasir müstəqil Azərbaycan tarixi ilə sıx bağlıdır və onun silinməz səhifələrini təşkil edir.

Ümummilli liderin bizə miras qoyduğu böyük dəyərlərdən biri də özünün müəllifi olduğu azərbaycançılıq məfkuresidir. Cəmiyyətdə mənəvi-ideoloji boşluğun olduğu bir vaxtda irəli sürülmüş bu müdrik ideya ötən dövrdə bu fəlsəfənin alternativsizliyini tam təsdiq etdi. Heydər Əliyevin təşəbbüsü və artıq 16 ildir ki, onun siyasətini uğurla davam etdirən İlham Əliyevin bilavasitə iştirakı ilə hazırlanan "Əsrin müqaviləsi" 1994-cü il sentyabrın 20-də imzalandı. Bunun-

müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik. Vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz milli Konstitusiyaya qəbul etdik. Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik, mühüm siyasi və iqtisadi islahatlar apardıq".

Böyük öndərin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirdiyi milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan əvvəlki və sonrakı inkişafının əsas istiqamətlərini və mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəri konsepsiyadır. Elə buna görə də 2003-cü ilin prezident seçkiləri öncəsi Azərbaycan xalqına tarixi müraciətdə ümummilli lider demişdi: "Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdırı bilmədiyim tələyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırı biləcəkdir...".

Xalqımız İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməklə həm öz liderinə qədərbilənlik borcunu göstərmiş, həm də Heydər Əliyev yolu ilə gələcəyə doğru getməkdə qətiyyətli olduğunu sübut etmişdir. Xalq çox yaxşı bilirdi ki, ulu öndərin yarımçıq qalmış

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) prezidenti İsrail ordusunun Qəzzada Anadolu Agentliyinin ofis binasına raket hücumunu pisləyib. AZƏRTAC xəbər verir ki, **Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının prezidenti Aslan Aslanov OANA-nın üzvü olan Anadolu Agentliyinin idarə heyətinin sədri və baş direktoru Şenol Kazancıya ünvanladığı məktubunda media təmsilçilərinə, söz və məlumat azadlığına qarşı hər hansı bir hücumun yolverilməz olduğunu bildirib, hadisədən təəssüfləndiyini ifadə edib. OANA-nın prezidenti qeyd edib ki, kütləvi informasiya vasitələrinin, jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına göstərilən cəhdlər söz və fikir azadlığına təhdiddir, beynəlxalq hüququn normalarına ziddir.**

OANA-nın prezidenti Qəzzada Anadolu Agentliyinin ofis binasına raket hücumunu pisləyib

Xatırladaq ki, İsrail ordusu Qəzzadan atılan raketlərə cavab olaraq bölgədə hava hücumları həyata keçirib. Hava hücumu nəticəsində Anadolu Agentliyinin buradakı ofisinə 5 raket atılıb və ofis binası tamamilə dağılıb. 1961-ci ildə UNESCO-nun himayəsi ilə yaradılan OANA 35 ölkənin 44 agentliyini öz ətrafında birləşdirir. AZƏRTAC 2016-cı ildən bu təşkilata sədrlik edir.

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm kəndində, Bərd rayonunun Mosəsqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasno-



Gənc ədliyyə könüllüləri ilə görüş



Müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndərin bu sahədə təməlini qoyduğu dövlət siyasəti ölkəmizdə gənclərin cəmiyyətin bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində fəal iştirakına əlverişli şərait yaradıb. Dövlət gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində ictimai-siyasi həyatda gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyash layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkəti genişlənib. İstedadlı gənclərin dəstəklənməsi, onların innovativ potensiallarının və bacarıqlarının öz çıxarılması istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti xüsusi qeyd olunmalıdır. Cəmiyyətin fəal üzvünə çevrilən gənclər bu gün həm də könüllülük hərəkətinin aparıcı qüvvəsi olmaqla səmərəli fəaliyyətləri ilə fərqlənilirlər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində ədliyyə sahəsində könüllü fəaliyyətə cəlb edilən gənclərin növbəti böyük bir qrupu ilə Ədliyyə Nazirliyində görüş keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdən öncə könüllülər ümummilli lider Heydər Əliyevin nazirliyin binasındakı büstü önünə əkilib qoyub, əziz xatirəsini ehtiramla yad edib, ulu öndərin adını daşıyan muzeydə zəngin və maraqlı ekspozisiyalarla tanış olublar.

Görüşdə çıxış edən ədliyyə nazirinin

təsədüf etsə də Heydər Əliyev sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri iqtisadi, siyasi, mənəvi zəmin yaratmaq sahəsində göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır.

Ümummilli liderin zəngin irsi daimi və əbədidir. Azərbaycanın qazandığı bütün uğurların əsasında bu müdrik şəxsiyyətin müqəddəs və uzaqgörən ideyaları dayanır. Müstəqil dövlətimizin çağdaş dövrünün yeni intibah mərhələsinin banisi olan Heydər Əliyevin şəxsiyyəti tükənməz bir ümumdur. Heydər Əliyevin

gənclərin ədliyyə sahəsində könüllü fəaliyyəti üçün elektron qaydada birbaşa müraciət etmək imkanlarının yaradıldığını, müvafiq ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələrin genişləndirildiyini bildirib.

Hazırda 600-dən çox ədliyyə könüllüsü nazirliyin aparatında, icra və probasiya xidmətlərində, qeydiyyat və notariat orqanlarında, Ədliyyə Akademiyasında və regional ədliyyə idarələrində, habelə "ASAN School" proqramı çərçivəsində müvafiq məhkəmə aparatlarında fəaliyyətə cəlb olunub.

Nazir müavini gənclərə zəruri təcrübə toplamları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə bağlılığı, müstəqilliyimizin möhkəmləndirilməsi, ədliyyə idarəçiliyində şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasında, ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etmələri barədə tövsiyələr verib.

Tədbirdə iştirak edən "ASAN Könüllüləri" Təşkilatının sədri Sabina

Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər



Mayın 6-da Yeni Azərbaycan Partiyasının nümayəndələri, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, rayon və şəhər təşkilatlarının fəalları müasir müstəqil dövlətimizin memarı

və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin xatirəsini yad edib, məzarı önünə əkil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

AZƏRTAC

Yeni Azərbaycan Partiyası “Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda konfrans təşkil edib



□ **Mayın 6-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda konfrans keçirilib.**

Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Azərbaycanın Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı üçün gördüyü işlərdən danışdı. Bildirilib ki, ümummilli liderin apardığı siyasətin əsasında so-

sial siyasət dururdu. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Sosial rifah məsələsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması dövlətimizin başçısının apardığı siyasətin əsas sahələrindəndir. Son bir neçə ay ərzində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli qərarlar qəbul edilib. Bu işlər bundan sonra da davam etdiriləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səhil Babayev ümummilli liderin

ölkəmizə rəhbərlik etdiyi illəri quruculuq, abadlıq, inkişaf dövrü kimi xarakterizə edib. Bildirib ki, ulu öndərimiz xüsusi qayğıya ehtiyacı olan şəxslərə böyük diqqətlə yanaşır, onların ehtiyaclarının ödənilməsinə daim diqqətdə saxlayır. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Nazir qeyd edib ki, Azərbaycan dünyada yoxsulluğu beş faizə endirən 29 ölkədən biridir. 2003-cü ildən bu gündərkə əməkhaqları yeddi dəfə artırılıb. Minimum əməkhaqqı dəfələrlə artırılıb. Minimum pensiya 40 faiz artırılıb. Prezident İlham Əliyevin qəbul etdiyi bu mühüm qərarlar ölkəmizdə sosial ədalətin qorunduğunun əyani göstəricisidir.

AZƏRTAC

2019-cu ilin ilk rübü: uğurlar və hədəflər

(əvvəli 1-ci səhifədə)

İslahatların davamı sistemli və ardıcıl olaraq aparılacaq

Bu uğurun səbəbini ölkə rəhbəri sonrakı fikrində açıq izah edir – “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün elimizdən gələni edirik”. Bəli, Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaşın rifahı dayanır!

Ölkə başçısı vaxtla tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı imzaladığı fərmanda da həmin prinsipi önə çəkib. Çoxmənzillli binalarda yaşayan vətəndaşlar sənədləşmə işləri apara bilmirdilər. İndi bu məsələ üzərində komissiya işləyir və evlərin, mənzillərin sənədləşməsi prosesi başlayıb. Bununla ümumilikdə “üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb”.

Bütün bunlardan 2019-cu il birinci rübündə sosial və iqtisadi sferalarda aparılan islahatların bir-birini tamamladığı nəticəsinə ala bilərik. Bu, Azərbaycanın yeni iqtisadi inkişaf modelinin mühüm cəhətlərindən biri hesab oluna bilər. Rəqəmlərə nəzər saldıqda bu tezin əhəmiyyətini daha aydın dərk etmək mümkün olur. Birinci rübə dövdə daxilolmaları 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsi vergi sahəsində toplanıb. 50 milyon manatdan çox hissəsi isə gömrük sahəsində əldə edilib.

Maraqlıdır ki, toplanan vergilərdə qeyri-neft sektorunun payı daha çoxdur – 136 milyon manat məhz bu sferada toplanıb. Bu, onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru dinamik inkişaf edir. Onu yeni iqtisadi modelin vacib məqamlarından biri hesab edə bilərik. Bu prosesin davamlı olacağına müjdəsini də Prezident verib. İlham Əliyev nitqində ayrıca vurğulayıb: “Büdcə



daxilolmalarının artımı əminəm ki, ilboyu müşahidə olunacaq. Çünki aparılan islahatlar və yeni yanaşma prinsipləri bunu deməyə əsas verir. Beləliklə, bizdə əlavə maliyyə resursu formalaşacaqdır”.

Bütün bunlarla yanaşı, ilin birinci rübündə ümumi daxili məhsulun faiz artımını ayrıca vurğulamaq gərəkdir. Çünki bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və ilin sonuna qədər bu rəqəmin daha da artacağına yüksək inam vardır. İlk üç ayda sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri 5,5 faiz artıb. Ölkə iqtisadiyyatına qoyulan sərmayə 2,8 milyard dollar həcmindədir. Müqayisə üçün deyək ki, bu rəqəm Ermənistan və Gürcüstanı bir ildə qoyulan sərmayədən 2 dəfə çoxdur.

Əlbəttə, yuxarıda vurğulanan sosial-iqtisadi uğurlarla yanaşı, xarici siyasətdə də nailiyyətlər əldə edilib. Azərbaycan bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib. VII Bakı Qlobal Forumu, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası və OPEC+ ölkələrinin görüşü kimi tədbirlər baş tutub. Bunlarla yanaşı, Ermənistan-Azərbaycan,

Daqlıq Qarabağ münaqişəsinin həlli məsələsi xarici siyasətin prioritet istiqaməti olaraq 2019-cu ilin ilk üç ayında da ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Prezidentin keçirdiyi görüşlər, apardığı müzakirələr göstərir ki, Azərbaycanın “prinsipial mövqeyi ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”. Bu bağılıqda danışıqlar formatının məhz Azərbaycanın qətiyyətli mövqə ortaya qoyması sayəsində dəyişməz qaldığını da vurğulamaq lazımdır.

Beləliklə, 2019-cu ilin ilk üç ayının müxtəlif sferalara aid olan göstəriciləri göstərir ki, Azərbaycan inamla, qətiyyətlə və davamlı olaraq inkişaf edir. Dövlət başçısının da ifadə etdiyi kimi, bu proses bundan sonra da davam edəcək.

Newtimes.az

Mərkəzi Seçki Komissiyasında Avropa Şurasının nümayəndə heyəti ilə görüş olub



□ **Mayın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənəhov Azərbaycan Respublikasında səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktoruğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.**

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin

AZƏRTAC-a bildiriblər ki, sədr Məzahir Pənəhov görüşdən məmnunluğunu ifadə edib və

MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası və onun müxtəlif qurumları ilə uzunmüddətli səmərəli əlaqələrindən söhbət açıb. O qeyd edib ki, MSK beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verir. Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlar və seçki praktikasının ilbəil daha da inkişaf edərək hazırkı səviyyəyə çatması məhz Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlığın nəticəsidir.

Avropa Şurasının Siyasi Məsələlər Direktoruğunun rəhbəri Aleksandr Qessell MSK-dakı səmimi görüşə görə minnətdarlığını bildirib. O, Azərbaycanda seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar, seçici siyahıla-

rının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatlari ilə əlaqədar görülən işlərə maraqlanıb.

Qonaqların suallarını ətraflı cavablandıran M.Pənəhov ölkəmizin seçki sistemi, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatlariının MSK-ya təqdim edilməsi fəaliyyəti ilə bağlı geniş məlumat verib, son illər ölkəmizdə keçirilən seçkilərdə əldə olunan nailiyyətləri və qabaqcıl təcrübənin onların diqqətinə çatdırıb.

Avropa Şurası nümayəndə heyətinin üzvləri görüş və əhatəli məlumat üçün MSK sədrinə bir daha təşəkkürlərini bildiriblər.

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Siyasi Sənədlər Arxivində tədbir keçirilib

□ **Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” adlı tədbir və “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969–noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı keçirilib.**

Tədbirdə respublikamızın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, elm və ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri və Siyasi Sənədlər Arxivinin əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunan, ulu öndərin şəxsi həyatı və fəaliyyəti ilə bağlı sənədlərdən ibarət sənədlər baxılıb. Arxiv bələdçiləri qonaqlara “Yaddaşlara həkk olunmuş ömrü yolu”, “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, “Azərbaycanın beynəlxalq əlaqələri (1969–1982)”, “Azərbaycanın quruculuq salnaməsi. Sənaye və kənd təsərrüfatı”, “Azərbaycanın quruculuq salnaməsi. Abadlıq və quruculuq işləri”, “Heydər Əliyev fenomeni” adlı stendler haqqında məlumat verib. Ümummilli liderin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, habelə o dövrün əsas hadisələrinə qısa ekskurs ediblər.

Qonaqlar ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin

tərəfindən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsi və xalqın rifahının yüksəldilməsi prosesinə başlanılıb. Dahi rəhbərin bu illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənayenin bütün sahələrində inkişafa nail olunub, habelə istehsalat bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılıb. Bütün bunların nəticəsi olaraq, müntəzəm texnologiyaların istehsalatda tətbiqi əsasında ölkəmizin sənayesi SSRİ-də qabaqcıl yerlərdə qərarlaşıb.

Ulu öndərin “Müstəqillik yolu çox çətin yoldur, amma müstəqilliyi saxlamaq, qorumaq və müstəqil dövləti inkişaf etdirmək, təbii ki, onu əldə etməkdən də çətin” müdrik kəlamını xatırladan E.Ələkbərova çıxışını bu sözlərlə bitirib: “Bu gün Vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində Heydər Əliyevin yaratdığı idarəçilik məktəbinin ən layiqli nümayəndəsi olan Prezident İlham Əliyev dayanır. Dövlətimizin başçısı müstəqilliyimizin qorunmasına, ölkə iqtisadiyyatının daha da yüksək tərəqqisinə nail olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli addımlar atır. Ulu öndər kimi dövlətimizin başçısının da milli məfkurəyə və realığa əsaslanan siyasi iradə nümayiş etdirməsi bizdə bir daha qəti inam yaradır ki, işğal altında olan torpaqlarımız azad

tərəfindən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsi və xalqın rifahının yüksəldilməsi prosesinə başlanılıb. Dahi rəhbərin bu illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənayenin bütün sahələrində inkişafa nail olunub, habelə istehsalat bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılıb. Bütün bunların nəticəsi olaraq, müntəzəm texnologiyaların istehsalatda tətbiqi əsasında ölkəmizin sənayesi SSRİ-də qabaqcıl yerlərdə qərarlaşıb.

Ulu öndərin “Müstəqillik yolu çox çətin yoldur, amma müstəqilliyi saxlamaq, qorumaq və müstəqil dövləti inkişaf etdirmək, təbii ki, onu əldə etməkdən də çətin” müdrik kəlamını xatırladan E.Ələkbərova çıxışını bu sözlərlə bitirib: “Bu gün Vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində Heydər Əliyevin yaratdığı idarəçilik məktəbinin ən layiqli nümayəndəsi olan Prezident İlham Əliyev dayanır. Dövlətimizin başçısı müstəqilliyimizin qorunmasına, ölkə iqtisadiyyatının daha da yüksək tərəqqisinə nail olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli addımlar atır. Ulu öndər kimi dövlətimizin başçısının da milli məfkurəyə və realığa əsaslanan siyasi iradə nümayiş etdirməsi bizdə bir daha qəti inam yaradır ki, işğal altında olan torpaqlarımız azad

ediləcək, dövlətimiz dünyanın ən qabaqcıl ölkələri sırasına ən ön cərgələrdə yer alacaq”.

Sonra Siyasi Sənədlər Arxivinin elmi araşdırmalar və elmi kitabxana şöbəsinin aparıcı məsləhətçisi Səbinə Zeynalovanın “Xalqın xilaskarı, əfsanəvi lider” mövzusunda maruzası dinlənib. S.Zeynalova məruzəsində çağdaş Azərbaycan tarixində iki mühüm dönüş nöqtəsindən – Azərbaycanın siyasi həyatında Heydər Əliyevin adı ilə bağlı olan 1969-cu il 14 iyul və 1993-cü il 15 iyun tarixlərindən bəhs edərək ölkəyə rəhbərliyinin hər iki mərhələsində ümummilli liderin əsas məqsədinin müstəqil, azad və firavan Azərbaycan dövləti qurmaq olduğunu vurğulayıb.

1997-ci ildə yaradılmış Prezident Katibliyinin ilk işçilərindən olan S.Zeynalova daha sonra ümummilli liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “Mən çox xoşbəxtəm ki, bu cür əzmkar dövlət başçısı ilə işləmiş və ondan çox şey öyrənmişəm. Hər zaman dürüst olmağı, səhvsiz yaşamağı, nümunəvi olmağı ulu öndər Heydər Əliyevdən öyrənmişəm”. O, Heydər Əliyevin hər kəsin yaddaşına həkk olunmuş “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamını bir daha xatırladaraq, ümummilli liderin daim xalqının qəlbində ölməz və parlaq şəxsiyyət kimi qalacağını qeyd edib.

Tədbirin ikinci hissəsində Siyasi Sənədlər Arxivi tərəfindən nəşrə hazırlanmış “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi



Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969–noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı olub. Kitabın redaksiya heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı çıxış edərək uzaqgörən siyasətçinin hələ sovet dövründə gələcək müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün yüksəkixtisaslı, milli kadrların hazırlanmasındakı rolundan, bu dahi şəxsiyyətin elm və təhsil məsələlərində olan xüsusi diqqətindən danışdı. Hazırkı sənədlər toplusunda Siyasi Sənədlər Arxivində mühafizə edilən 280 sənədin yer aldığını qeyd edən natiq ümummilli liderin tükenməz irsinin öyrənilməsinə kitabın qiymətli bir mənbə olduğunu söyləyib. Bildirib ki, bu kitabda Azərbaycan tarixini

öyrənən tarixçilər, siyasətçilər üçün çox dəyərli materiallar toplanılıb. O cümlədən göstərilən xronoloji çərçivəyə aid sənədləri tədqiq etmək imkanı olmayan və ölkə xaricində yaşayan tədqiqatçılar üçün də hazırkı nəşr geniş imkanlar yaradacaq.

Milli Məclisin deputatları Fəzail İbrahimli və Pərvin Kərimzadə ulu öndərin ölkəmizin çətin zamanlarında Azərbaycan xilaskarı olduğunu bildirib, onun respublikamızın inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən söhbət açıblar.

Sonda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

AZƏRTAC



Heydər Əliyevi xoşbəxt lider edən amillər nədən ibarət idi? Birincisi, xalqının ona olan inam, etimad, sevgi və məhəbbəti yüksək səviyyədə və səmimi idi. İkincisi, Azərbaycanda yaşayan bütün xalqların ona inanması, arxasınca getməsi, siyasətini dəstəkləməsi müasir Azərbaycanın reallıqlarından idi və bir çox siyasətçilər bu məsələdə ona həqiqətən həsəd aparırdılar. Üçüncüsü, qardaş qırğınının və vətəndaş müharibəsinin qarşısını alaraq qurduğu müstəqil Azərbaycan dövlətinə, respublikamızın suverenliyinə əbədlilik qazandırmışdı. Bu, tarix baxımından çox möhtəşəm fəaliyyət nümunəsi idi. Dördüncüsü, qurub yaratdığı və dünya ölkələri sırasına çıxartdığı Azərbaycan dövlətini məhz onun adına, siyasi kursuna layiq şəkildə idarə etməyi bacaran siyasi xadim yetişdirmişdi. Prezident İlham Əliyev bu gün BMT Təhlükəsizlik Şurasının iclaslarını aparmaqla sübut edib ki, dünya xəritəsində qüdrətli Azərbaycan dövləti də vardır. Beşincisi, onun adını daşıyan Heydər Əliyev Fondunun xoşməramlı addımlarının, humanitar sahədəki layihələrinin əks-sədasını dünyanın hər yerindən eşidirik. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahədə nümunə göstərir.

Mən ötən əsrin 70 – 90-cı illərində doğulub-böyüdüyüm Qusar rayonunda və paytaxtda bir sıra rəhbər vəzifələrdə, dövlət xidmətində çalışmış adam kimi, Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz üçün hansı xidmətləri göstərdiyini çox yaxşı xatırlayıram. Yeni canlı şahidəm. Mən şahidəm ki, onun ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə respublika iqtisadiyyatının qüdrətlənməsi, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsi, yeni-yeni fabrik və zavodların tikilməsi, o zaman üçün müasir hesab edilən sənaye texnologiyalarının ölkəmizə gətirilməsi, Azərbaycanın SSRİ hüduqlarından kənarda da

O sözün həqiqi mənasında xoşbəxtliyin bütün istiqamətlərini yaşamış insan idi. Yeni fərdi xoşbəxtliyi də olmuşdu, ailə xoşbəxtliyi də. Təbii ki, bütün bunlar çox adamın bəxtinə düşə bilər. Ancaq "lider xoşbəxtliyi" deyilən bir məfhum da var ki, o, hamıya nəşib olmur. Hətta tanınmış siyasi liderlərin də çoxu bəzən xoşagəlməz hallarla üzləşib. Dünya siyasəti tarixində bu barədə çoxsaylı məlumat var. Bizim ulu öndərimiz isə lider xoşbəxtliyini yaşamış nadir şəxsiyyətlərdəndir.

tanındılması üçün titanik addımlar atır, qarşısına qoyduğu bütün məqsədlərinə çatır.

Ulu öndərin idarəçilik prinsiplərinə aid olan, heç zaman unuda bilməyəcəyim iki məsələni isə çoxsaylı ictimai-siyasi tədbirlərdə danışdığım kimi, bu yazıda da qeyd etməyi vacib sayıram. Birinci, onun kadr siyasəti çox mükəmməl idi. Şəhər və rayon rəhbərlərinə, nazirlik və dövlət komitələrinə xüsusi tapşırq verildiyinə görə insanları vəzifəyə təyin edərkən savad, qabiliyyət, peşəkarlıq və digər fərdi keyfiyyətlərindən başqa heç bir amil nəzərə alınmırdı. Məhz həmin tapşırıqların nəticəsi idi ki, mən – heç bir arxa-adaş olmayan gənc kadr rəhbər vəzifəyə təyin edilmişdim.

Xüsusiəti xatırladımlı ikinci məqam ondan ibarət idi ki, Heydər Əliyev ölkədəki mövcud ali məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, beynəlxalq aləmdəki müasir ixtisasların bizim ali məktəblərdə də açılması ilə yanaşı, ölkədə yeni ali məktəblər yaradılmasına da nail olurdu. Təbii ki, o vaxtlar bu məsələnin həlli SSRİ rəhbərliyinin, xüsusən, Dövlət Plan Komitəsinin razılığı ilə olmalı idi. Heydər Əliyev həmin məsələləri çox böyük ustalıqla həll edirdi. Hətta Bakıda ali hərbi məktəb də yaradılmışdı.

Ancaq mənim xüsusiəti qeyd etmək istədiyim məqam ondan ibarətdir ki,

ulu öndər respublikamızın təhsil sektoruna göstərdiyi bu boyda qayğı ilə kifayətlənmiş, azərbaycanlı gənclərin SSRİ-nin və digər ölkələrin müxtəlif ali məktəblərində təhsil almasının qayğısına da qalırdı. Mən və yaşıdlarım çox sonralar başa düşdük ki, Heydər Əliyev bütün bunlarla gələcəkdə yaradılacaq müstəqil Azərbaycan dövlətinə xidmət etmiş. Bu isə artıq siyasətçi kamilliyi ilə yanaşı, həm də müdriklərə xas uzaqgörənlik, vətəndaş təəssübkeşliyi idi.

Ulu öndərin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə Qusarda meyvə-tərəvəz emalı üzrə 3 konserv zavodu tikilmiş, iri meyvəçilik, tərəvəzçilik, heyvandarlıq, toxumçuluq təsərrüfatları yaradılmışdı. Qusar o illərdə meyvəçilik üzrə respublikada ikinci yerdə gedirdi. Rayonumuz tərəvəzçilik və heyvandarlıq üzrə respublika səviyyəsində seçilirdi. Mən o illərdə gənc aqronom, sovxoz direktoru kimi ölkədə keçirilən kənd təsərrüfatı müşavirələrində, Azərbaycana "Keçici qırmızı bayraqlar"ın təqdimat mərasimlərində iştirak edirdim. Onun niqti hamı kmi məni də heyran edir və bir gənc olaraq, ona bənzəməyi arzulayırdım.

Yeri gəlmişkən, bir məsələni də xüsusiəti vurğulamaq istərdim. Belə ki, ulu öndərin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə qarşıda duran əsas məsələ iqtisadiyyatın

Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.

Vladimir PUTİN,
Rusiya Federasiyasının Prezidenti

Lider xoşbəxtliyi

gücləndirilməsi və insanların sosial-ri-fah halının yaxşılaşdırılması idisə, onun 1993-cü ilin iyun ayındakı möhtəşəm qayıdışından sonra qarşıda daha böyük və mürəkkəb vəzifələr dayanırdı. Bu vəzifələr ölkənin ərazi bütövlüyünün bərpası, vətəndaş qarşındurması-nın qarşısının alınması, müstəqilliyin əbədləşdirilməsi və ölkədəki bütün azsaylı xalqların azərbaycanlılıq ideologiyası əsasında birləşdirilməsindən ibarət idi.

O illərdə gah Gəncədən qanlı xəbərlər gəlir, gah Lənkəranda ulti-maturlar eşidilir, gah da ölkənin şimal rayonlarında xoşagəlməz hallar baş verirdi. Məhz Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində bütün bunlar Azərbaycanın hər bir vətəndaşının – azərbaycanlının, ləzginin, talışın, kürdün, slavyan əsilli insanların – hər kəsin arzu etdiyi sülh, sabitlik və məhribanlıq məcrasına yönəldildi. Həmin illərdə Heydər Əliyevin ölkənin ləzgi ictimaiyyəti ilə görüşməsi böyük hadisə idi. O görüşdə mövcud problemlər, görülməli işlər araşdırılmış, dəyərli qərarlar qəbul edilmişdi. Bu, Heydər Əliyev müdrikliyinin nəticəsi idi.

Yadımdadır, 1998-ci il oktyabr ayının 3-də Qusar rayonuna səfərə gələn ulu öndər hər bir qusarlıya qürur gətirən, indi isə dillər əzbəri olan fikirlərini belə bölüşmüşdü: " Bu gün müstəqil Azərbaycanın apardığı bütün quruculuq, yaradıcılıq işlərində qusarlı-ların öz yeri var. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, qusarlı-lar Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına xidmətlər göstərmişlər, qan tökmüşlər, şəhidlər vermişlər, Azərbaycanın milli qəhrəmanlıq zirvəsinə ucalmışlar".

Gündəlik mətbuatla az-çox maraqlanan, ölkə həyatından bəhs edən xəbərlərin hamısını dinləyən bir adam kimi, ulu öndərin bu qəbildən olan səmimiyyətlə Azərbaycanın demək olar ki, bütün bölgələrində çıxış etdiyi-ni xatırlayıram. O, hamıya eyni gözle

baxmağı bacarırdı və nəticədə hamı-mızın Vətəni olan qüdrətli Azərbaycan dövlətini yarada bildi.

Yuxarıda qeyd etdim ki, Heydər Əliyev mükəmməl bir lider xoşbəxtliyinə sahibdir. Ona həmin xoşbəxtliyi yaşa-dan amillərdən birinin isə qurub-yarat-dığı dövləti məhz özünün arzu etdiyi səviyyədə idarə edən dövlət başçısı yetirməsi olduğunu da vurğuladım. Həmin məntiqimi cənab İlham Əliyevin son 10 ildə Qusara 12 dəfə səfər etməsi ilə təsdiqləyə bilərəm. Prezident İlham Əliyev Qusarda olarkən demişdir: "Mən nə qədər Prezidentəm, o qədər də qusarlılarla olacağam və onların qayğıları, problemləri ilə maraqlanacağam".

Məhz həmin qayğının nəticəsidir ki, Qusar bu gün respublikanın ən inkişaf etmiş rayonlarından biridir. İndi bizim dağlar diyarımız dünyanın ən gözəl turizm imkanlarına malik bölgələrindən biri kimi tanınır. Bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "Şahdağ" Qış-Yay Turizm Mərkəzində hər il ölkəmizin müxtəlif qəsəələrindən və xaricdən gəlmiş yüz minlərlə, bəlkə də milyon çox turist dincəlir, sağ-lamlığını bərpa edir.

Mən əmək fəaliyyətimi 1969-cu ildə Qusarda başlamışam. Sovxoz direk-toru, rayon sovetinin sədri, Nazirlər Kabinetinin məsul işçisi, rayon icra hakimiyyəti başçısının birinci müavini və digər dövlət vəzifələrində çalış-mışam. Hazırda dövlət qulluqçusu kimi təqəüddəyəm. Buna baxmayaraq, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirəm. Yeni Qu-sarın son 40 ildəki inkişafı, tərəqqisi daim mənim gözələrimin öndündə olub. Qətiyyətlə deyə bilərəm ki, rayonumuz indiki sosial-iqtisadi inkişaf mərhələsinə heç zaman çatıb bilməmişdi. Bu isə cənab İlham Əliyevin Qusara və qusarlılara olan diqqətinin, qayğısı-nın nəticəsində mümkün olmuşdur. Qeyd etmək istədiyim digər məsələ isə ondan ibarətdir ki, cənab Prezidentin

bölgələrlə bağlı verdiyi tövsiyə və tapşırıqların icrasını bilavasitə rayon rəhbərlərlərinin prinsipiallığı, qətiyyəti təmin edir. Qusarda da belədir.

Cənab Prezidentin son illər start verdiyi hərtərəfli islahatlar, əhalinin qay-ğıya ehtiyacı olan zümərələrinin sosial-rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımlar, vətəndaşların problemlərinin dövlət tərəfindən həll edilməsi, eləcə də, təbii fəlakətdən və ya yanğından zərərçəkmiş insanların daim dövlət qayğısı ilə əhatə olunması kimi faktlar isə dövlətimizə və dövlət başçımıza daha böyük inam, etimad yaradır.

Çox təəssüf ki, bütün bunları gözü götürməyən daxili qaragüruhçular və xaricdəki bədxahlarımız ölkəmizin ün-vanına heç bir əsası olmayan, cəfəng ittihamlar irəli sürür, inkişafımızı gözənd salmağa çalışırlar. Amma unudurlar ki, indi 92-ci il deyil. İndi Azərbaycan xalqı öz Prezidentinə inanır, dövlətini yüksək səviyyədə dəstəkləyir.

Xatırladım ki, bu, dövlət başçımızın "Mən hər bir azərbaycanlının Prezi-denti olacağam" – deyə verdiyi vədin hansı səviyyədə yerinə yetirdiyinin əyani sübutudur. Onu da əlavə edim ki, cənab İlham Əliyev təkcə Qusara deyil, ölkənin bütün rayonlarına məhz bu səviyyədə qayğı göstərir. Bu isə Heydər Əliyev məktəbinin təsirindəndir.

Heydər Əliyev siyasi məktəbinin əsas istiqamətlərindən biri də dövlət başçısının xalqın səsinə cavab verməsi, insanların problemlərini məhz hər kəsin öz dilindən eşitmək istəyidir. Cənab İlham Əliyev bütün tədbir və görüşlərdə olduğu kimi, son günlər Suraxanıdakı parkın təmirdən sonrakı açılışında sakinlərlə görüşdə də dedi ki, siz harada problem varsa, onu ortaya çıxarmaqda və həllində dövlətə kömək etməlisiniz. Məhz həmin çağırışa cavab olaraq, cənab Prezidentə kömək olmaq məqsədilə demək istəyirəm ki, bizim Qusar nə qədər inkişaf etsə də, müəyyən həllini gözləyən məsələlər də vardır.

Nədir o məsələlər? Birinci, müasir inkişafı və Qusarın turizm imkanlarını nəzərə alaraq, bu rayonda hansısa ali məktəbin filialının açılması zərurəti var. Bunun üçün lazım olan bütün standartlara cavab verən bina və kadr ehtiyatı mövcuddur. İkinci, Dövlət Ləzgi Dram Teatrı üçün yeni binanın tikilməsi və digər teatrılar kimi, bu teatra da maddi yardımın göstərilməsi teatrın fəaliyyətinə və inkişafına çox böyük dəstək olardı. Üçüncü, Qusar Tarix Diyarşünaslıq Muzeyinin ekspozisi-yası 1980-ci ildən bəri – ulu öndərin dövründə yaradılmışdı – o qədər çoxalmışdır ki, indi həmin ekspozisiya-nı mövcud binada nümayiş etdirmək mümkün deyil. Ona görə də rayona gələn turistlərə ekspozisiyanın yalnız müəyyən bir hissəsini göstərmək müm-kün olur. İnənirəm ki, dövlət bunu nəzərə alar və ölkənin şimal bölgəsində daha möhtəşəm bir muzey yaradar.

Şübhə yoxdur ki, Heydər Əliyev siyasi kursu Azərbaycana hələ yüz illər boyu çox möhtəşəm uğurlar qazandı-racaq.

Mayıl BAĞIROV,
Qusar rayonu

Bakıda Türk Şurasının media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı keçirilib

□ **Mayın 6-da Bakıda Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı keçirilib.**

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşları, Türk Şurası katibliyinin rəhbərliyi, üzv dövlətlərin – Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın informasiya və media üzrə rəsmiləri, milli ictimai televiziya kanallarının, AZƏRTAC, Anadolu, KAZINFORM, Kəbar milli informasiya agentliklərinin məsul şəxsləri iştirak ediblər.

İşçi qrupunun toplantısında VI ic-lasdən sonrakı dövrdə görülen işlər, Türk Şurasının üzv dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlığın inkişafı, türk xalqlarının tarixi və mədəniyyəti barədə videofilmlərin və cizgi filmlərinin hazırlanması, milli ictimai televiziya kanallarının nümayəndələrindən ibarət əlaqələndirici qrupun yaradılması, çöxtərəfli texniki əməkdaşlıq protokolu layihəsinin tərtib olunması, beynəlxalq media forumlarında Türk Şurasının iştirakı, media ekspertləri üçün proqram mübadiləsi və təlim kurslarının təşkili, nazirlərin toplantısının gündəliyinin layihəsi, işçi qrupunun növbəti iclasının vaxtı və digər məsələlər müzakirə edilib.

Toplantını Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müvini Ömər Kocaman açaraq müzakirə olunan məsələlər barədə məlumat verib.

Azərbaycanın İctimai Televiziya və Radio Yayımaları Şirkətinin baş direktoru-nun müavini Murad Hüseynov bildirib ki, operativ xəbər və videomaterialların həyata keçirilməsi üçün texniki baxımdan mükəmməl şəbəkə qurulmalıdır. O əlavə edib ki, İctimai Televiziya Avropa Yayımaları Birliyi ilə bu şəkildə rahat əməkdaşlıq edir. M.Hüseynov Şuraya üzv ölkələrin televizi-yalarının səhər verilişlərinə canlı yayımla qoşulması təşəbbüsü ilə çıxış edib. Təklif Şura üzvləri tərəfindən müsbət qarşılanıb.

Ömər Kocaman səslənən təkliflərin reallaşdırılması istiqamətində işlərin aparılmasının zəruri olduğunu deyib. O, həmçinin təklif edib ki, iyunda Şuranın növbəti iclası keçirilsin.

"TRT AVAZ" telekanalının əlaqələndiricisi Sedat Sağırkaya Azərbaycanca və Orta Asiya ölkələrindəki telekanallarla əməkdaşlıq həyata keçirdiklərini, bu əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyini vurğulayıb. O əlavə edib ki, türkdillli ölkələrin televiziya kanalları ilə müzakirələr davam etdirilir. Hər

bir kanalı tövsiyələri nəzərə alınır, çəkilən sənədi filmlərin mübadiləsi aparılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, tərəflərin bir-birləri ilə əməkdaşlıq şəraitində çalışmaları üçün çöxtərəfli müzakirələr platforması yara-dılmalıdır. Bunun üçün platformadan və üzv ölkələrdən məsul şəxslər təyin olunmalıdır.

Ömər Kocaman qeyd edib ki, Şura bunun üçün ortaqlar virtual şəbəkə yaratmaq-la bağlı qərarə gəlib. İyunda keçiriləcək toplantıda bununla əlaqədar qərarların reallaşdırılması istiqamətində müzakirə aparılacaq.

Daha sonra Türk Şurasına üzv dövlətlərin tarixi və mədəniyyəti barədə filmlərin, serialların və videomaterialların hazırlanması məsələsi müzakirə olunub. Bundan başqa, türk dünyasının 100 böyük şəxsiyyəti ilə bağlı sənədi filmlərin hazırlanması barədə təklif irəli sürüldü.

Sedat Sağırkaya qeyd edib ki, "TRT AVAZ" artıq bu işə start verib. Azərbaycanca və Orta Asiyadan olan tarixi şəxsiyyətlərlə bağlı filmlər hazırlanıb. Lakin bu işin sürətləndirilməsi üçün digər türkdillli dövlətlərin əməkdaşlığına ehtiyac var.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhrüz Həsənov qeyd edib ki, türk dünyasının ortaqlar layihəsinə özəl televiziya və agentlikləri də cəlb etmək

olar. Bundan başqa, o bildirib ki, TRT-nin yayımladığı tarixi seriallara digər türkdillli ölkələrdən də aktyorların cəlb edilməsi yaxşı olar. Bəhrüz Həsənov, həmçinin əlavə edib ki, ortaqlar xəbər sistemi yaratmaq üçün Şuraya üzv ölkələrin jurnalistlərinin birgə bakalavrlar və magistratura üzrə təhsil almalarına şərait yaradılmalıdır.

Toplantının ikinci sessiyası müzakirələrlə və təkliflərin səsləndirilməsi ilə davam edib.

Ortaqlar telekiviya kanalı ilə bağlı müzakirələr zamanı onun "TRT AVAZ"ın bazasında yaradılması təklifi irəli sürü-lüb. Qazaxıstan nümayəndə heyəti sabiq Prezident Nursultan Nazarbayevin "Böyük Çölün yeddi özəliyi" adlı məqaləsi ilə bağlı sənədi filmin çəkilməsi təklifi ilə çıxış edib.

Daha sonra Türk Şurası xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

AZƏRTAC-ın İdarə Heyətinin sədr mü-avini Dağbəy İsmayilov çıxış edərkən deyib ki, təmsil etdiyi agentlik türkdillli dövlətlərin informasiya agentlikləri ilə sıx əməkdaşlıq edir. AZƏRTAC-ın hazırda sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və digər regional media qurumları çərçivəsində də türk-dillli dövlətlərin agentlikləri ilə əməkdaşlıq həyata keçirdiyini vurğulayan İdarə



Heyətinin sədr müavini bir sıra təkliflər səsləndirib. Qeyd edib ki, daha asan və texniki baxımdan az resurs tələb edən "informer" üsulundan istifadə etmək faydalı olar. Məsələn, Türk Şurasının turkicme-dia.org saytını üzv agentliklər "informer" vasitəsilə öz oxucularına yönəldə bilər. Bu, vahid mənbənin xəbərlərini yaymağa və perəkəndəliyin qarşısını almağa kömək olar. AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini deyib ki, bu gün multimedia sahəsi üzrə jurnalistlərin hazırlanmasına ehtiyac var. Bunun üçün müvafiq proqramlar hazırlanmalıdır. Bu işdə Türk Şurası mühüm rol oynaya bilər.

KAZINFORM agentliyinin şef redaktoru Bakıfın Yerbəsov da təmsil etdiyi qurumun türkdillli dövlətlərin xəbər agentlikləri ilə əməkdaşlıq həyata keçirdiyini bildi-rib. O, Şuranın ortaqlar xəbər blokunun gücləndirilməsi təklifi ilə çıxış edib.

Anadolu Agentliyinin İdarə Heyətinin üzvü Əli Türker Pirtini bildirib ki, təmsil etdi-yi qurum türkdillli dövlətlərin agentlikləri ilə əməkdaşlıqda böyük önəm verir. Agentliyin

təşkil etdiyi akademiya Azərbaycanca, Qazaxıstandan, Qırğızıstandan və digər dövlətlərdən olan mətbuat nümayəndələri kurs keçirib.


Agentliyin Bakı bürosunun rəhbəri Tolqa Özgənc AZƏRTAC-ın rəhbərlik etdiyi OANA-nın saytında türkdillli ölkələrlə bağlı xəbərlərin paylaşılmasının önəmini qeyd edib.

Sonda "TRT AVAZ"ın Türk Şurasına üzv ölkələrin tarixi və mədəniyyəti ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Qeyd edək ki, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərin mayın 7-də keçiriləcək iki sessiyadan ibarət toplantısında isə ikitərəfli görüşlər təşkil oluna-caq, gündəlikdə duran məsələlər və işçi qrupunun toplantısının yekunları müzakirə ediləcək, milli ictimai televiziya kanalları arasında çöxtərəfli texniki əməkdaşlıq protokollarının imzalanması mərasimi olacaq.

San Diego şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Kaliforniya ştatının San Diego şəhəri mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Kevin Folkner tərəfindən müvafiq bəyannamə imzalanıb.



Azərbaycanın Los Angelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bəyannamədə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur. Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər

quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və müasirləşən dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik

ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə qeyd olunur ki, Los Angelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan ABŞ-ın Qərbi ştatları ilə iqtisadi, mədəni və digər sahələrdə güclü əlaqələr qurub.

Bəyannamədə, həmçinin ABŞ və San Diego şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.

Bəyannamədə mer K.Folkner tərəfindən şəhər sakinləri adından 28 may tarixi San Dieqoda “Azərbaycan Milli Günü” elan edilir.

Qeyd edək ki, San Diego ilə Bakı arasında 2011-ci ildən tərəfdaşlıq münasibətləri qurulub və bu münasibətlər son 8 ildə sürətlə inkişaf edib.

Ermənistan Azərbaycana qarşı təbliğat kampaniyasını davam etdirdikcə və öz əsgerlərini bu ölkənin ərazisində saxladıqca, bir müddət əvvəl Rusiya və ATƏT tərəfindən Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması məqsədi ilə təşkil olunan danışıqlar uğursuzluğa məhkumdur. Bunu Azernews-a müsahibəsində Azərbaycan və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.



əməliyyatların Azərbaycan ərazilərinə keçməsinin mümkünü barədə bəyanatını şərh edən ekspert bildirib: “Ermənistanın NATO-da keçmiş nümayəndəsi olan Tonoyan yeni vəziyyətə diqqətini daha çox Ermənistan ordusunda hərbi qulluqçuların qida təminatının həcmində yonulmuşdur. Onun açıqla-

“Ermənistan “yatmış əjdaha”nı oyada bilər...”

suveren əraziləridir. BMT və onun üzv dövlətləri tərəfindən bu cür tanınır”.

Ekspertin sözlərinə görə, N.Paşinyan beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq regionda dayanıqlı sülh, təhlükəsizlik və iqtisadi inkişafın təmin olunması məqsədilə erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün qısa zamanda addımlar atmalıdır.

P.Teys vurğulayıb ki, Ermənistanın baş naziri İkitərəfli danışıqlarda əldə

olunmuş istənilən irəliləyişi ləngidəcək bütün diplomatik vasitələrdən istifadə edir: “Paşinyana təzyiq göstərilməsi üçün Yerevana qarşı beynəlxalq iqtisadi sanksiyalar və onun Cənubi Qafqazda aqressiv fəaliyyətinin daim pislənməsi çox vacibdir. Yalnız erməni qoşunlarının Azərbaycanın suveren ərazilərindən tam çıxarılmasından sonra uzunmüddətli nəticələrə nail olmaq mümkündür”.

Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi

malını Bakını qorxutmayacaq. Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika, mütərəqqi silah texnologiyası və vətənpərvərliyin yüksək səviyyəsinə görə dünya orduları arasında ilk onluğa daxildir. Tonoyanın qüvvələri hərbi əməliyyatlara başlasalar, Azərbaycan tərəfindən qarşılınmaz bir cavab alacaq. Qədim latın atalar sözündə deyildiyi kimi: “Yatmış əjdahanı heç vaxt oyatma!”

“Xalq qəzeti”

Bu gün Yaponiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Azərbaycan Prezidenti də bu əlaqələrin inkişafına xüsusi diqqət göstərir.

Yaponiya Azərbaycana güzəştli kreditlər verib



Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical” şirkətinin məcburi köçkünlərin görmə qabiliyyətinin

yaxşılaşdırılmasında Azərbaycana yardım missiyasının 15-ci ildönümünə həsr olunan tədbirdə bildirib ki, Azərbaycan qısa müddətdə inkişaf edib, bu gün dünya ölkələrinin diqqəti ölkəmizə yönəlib.

Ə.Həsənov qeyd edib ki, “Fuji Optical” şirkəti Azərbaycan hökumətinin razılığı ilə 2005-ci ildən məcburi köçkünlərin və azərbaycanlı insanların görmə qabiliyyətinin yaxşılaşdırılması üçün təmənnasız müayinələr aparır: “1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin dəstəyi ilə humanitar təşkilatlar ölkəmizə gəlməyəydi, Azərbaycanda humanitar böhran olardı. Yaponiya tərəfindən Azərbaycanda çox sayda humanitar layihələr həyata keçirilib. Yaponiya hökuməti vasitəsilə Azərbaycana güzəştli kreditlər verilib”.

Baş nazirin müavini yapon xalqının yüksək mədəniyyətə sahib olduğunu xüsusi vurğulayıb.

“Xalq qəzeti”

Hərbi hissələrdə silsilə tədbirlər

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan Ordusunun tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, növbəti tədbir Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə vurğulanıb ki, İkinci dünya müharibəsi dövründə Azərbaycan xalqı SSRİ-nin digər xalqları ilə birlikdə faşizm üzərində ümumi qələbəyə öz töhfəsini layiqincə verib. İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşan 416, 402, 223 və 77-ci diviziyalar azərbaycanlılardan ibarət idi. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi dövründə təxminən 600 mindən çox azərbaycanlı döyüşçü cəbhədə qəhrəmanlıqla vuru-

şub və onlardan yarısı savaş meydanında həlak olub.

Nömrəli hərbi hissədə 9 may Qələbə gününə həsr olunmuş tədbirdə İkinci Dünya müharibəsində döyüşən azərbaycanlılardan ibarət diviziyaların bayraqları şəxsi heyət üçün nümayiş olunub.

Hərbi qulluqçulara İkinci dünya müharibəsinin azərbaycanlı qəhrəmanları Həzi Aslanov, İsrail Məmmədov, Qafur Məmmədov haqqında çəkilən tarixi filmlər nümayiş etdirilib.

Gənc leytenant Cəlal Nəcəfov çıxış edərək, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolundan fəxrle danışdı. O, ulu babalarımızın davamçısı olaraq, zabit kimi Vətənə xidmət etməklə onların yolunu



şərəflə davam etdirdiyini və İkinci dünya müharibəsində Azərbaycan gənclərinin göstərdiyi rəşadətli, döyüş ruhunun bu gün də gənc nəsli bir nümunə olduğunu deyib.

Digər hərbi qulluqçu da Sovet İttifaqı qəhrəmanı Məstən Əliyev nəslinin davamçısı kimi babasının keçdiyi şərəfli döyüş yolundan danışdı.

Qələbə gününə həsr olun-

muş tədbirdə “Vətən uğrunda” səyyar təşviqat dəstəsi “Əsgər məktubu” layihəsi həyata keçirib. Əsgərlər bu layihə çərçivəsində öz nəvə və babalarına ünvanladıkları məktublarda onlara İkinci dünya müharibəsində alman faşizmi üzərində əldə olunan qələbəyə görə minnətdar olduqlarını bildiriblər.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Əfqanıstan ordusu ilə “Taliban” arasında döyüşlər



Əfqanıstanın qərbində ordu bölmələri ilə “Taliban” radikal hərəkatı arasında döyüşlər qeydə alınıb.

Fərah əyalətində baş vermiş döyüşlər zamanı 20 hərbi həlak olub.

Əfqanıstan təyyarələri əyalətin digər rayonunda “Taliban”a məxsus məntəqələrə aviazərbələr endirib.

Zərbələr nəticəsində 20-yə yaxın silahsızlının məhv edildiyi deyilir.

“Xalq qəzeti”



“Tələbələrarası intellekt olimpiadası”na start verildi

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Diller Universiteti, Bakı Mühəndislik Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri olimpiadının birinci turunda iştirak ediblər.

Layihənin reqlamentinə əsasən, ilk turda tələbələr fərdi şəkildə yarışaraq, 100 dəqiqə ərzində 10, məntiq və dünyagörüşünə aid 50 sualı cavablandırırlar. Digər universitetlərdə isə I tur mayın 11-də keçiriləcək. Birinci tur tam başa çatdıqdan sonra ümumi siyahıda ən yüksək bal toplayan tələblər may ayının sonunda final mərhələsində iştirak edəcəklər.

Final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ

LEAD Education Tahsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilatı dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə “Tələbələrarası intellekt olimpiadası” layihəsinin birinci turuna start verilib.

imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100 faiz endirim qazanacaq. Final mərhələsində iştirak edən 100-dək tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi hədiyyələrlə mükafatlandırılacaq.

Tələbələr olimpiada-da iştirak etmək üçün universitetlərdə yaradılmış olimpiada mərkəzlərinə müraciət edə və qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, mayın 11-də BDU, ADNSU, ADMIU, AZTU, BANM, DIA və Avarasiya Universitetlərinin tələbələri olimpiadada iştirak edəcəklər. Bununla da layihənin ilk turuna yekun vurulacaq.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Stevo Pendarovski QALIB GƏLİB

“Sosial-Demokrat İttifaqı”nın namizədi Stevo Pendarovski Şimali Makedoniya prezidenti seçkilərində qalib gəlib. Ölkənin Dövlət Seçki Komissiyası (DSK) bildirib ki, prezident seçkiləri bazar günü saat 07:00-dan 19:00-dək davam edib. DSK-nın məlumatına görə, 1,8 milyon vətəndaş səsvermə hüququna malik olub. Səs vermək üçün 3512 məntəqə fəaliyyət göstərib.



DSK-nın sədri Oliver Derkoski brifinq zamanı deyib: “44,7 faiz seçici və ya 816,6 min nəfər səs verib. Namizəd Qordana Siljanovskaya-Davkova 363,9 min səs, Stevo Pendarovski isə 423,3 min və ya 51,7 faiz səs toplayıb”.

“Xalq qəzeti”

Atəşkəs haqqında saziş imzalanıb



Fələstin rəsmisi “Reuters” agentliyinə bildirib ki, atəşkəs haqqında saziş bazar ertəsi günü 04:30-dan qüvvəyə minəcək. Qeyd edək ki,

İsrail və Fələstin Misirin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs haqqında saziş imzalayıblar.

son bir neçə gün ərzində Qəzza zolağında vəziyyət gərginləşib. Baş verən hücumlar nəticəsində hər iki tərəfdə ölənlər və yaralanan var.



“Heydər Əliyev və Azərbaycan tarixi”



Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt icra hakimiyyətinin iclas salonunda Bakı məktəblilərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Şagirdlərin özlərinin idarə etdiyi məclisdə Bakı ŞİH-in, Təhsil Nazirliyinin, Şəhər Təhsil İdarəsinin və paytaxt rayonları icra hakimiyyətlərinin məsul işçiləri, rayon konfranslarının qalibləri, orta məktəb rəhbərləri və media nümayəndələri iştirak etmişlər. Əvvəlcə Dövlət himni səslənmiş, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilmişdir.

Səbail rayonu 6 sayılı orta məktəbliseyin 8-ci sinif şagirdləri Aydan İsayeva və İlham Kərimlinin sədrlik etdiyi konfransda paytaxtın hər rayonundan ən yaxşı referatın müəlliflərinə söz verilmişdir.

Pirallahı rayonundan Qorxmaz Məmmədzadə, Qaradağ rayonundan Şəbnəm Feyzili, Suraxanı rayonundan Vəsilə Mahmudova, Səbail rayonundan Zəhraxanım Məmmədova, Nizami rayonundan Ayla Atakişiyeva, Nəsimi rayonundan Səba Ağayeva, Xətai rayonundan Aygün Hüseynova, Binəqədi rayonundan Həsni Qubadov, Sabuncu rayonundan Səma Əliyeva, Xəzər rayonundan Gülşən Yusifzadə, Nərimanov rayonundan Abdulsübhən Nəcəfli, Yasamal rayonundan Yunis Quliyev və digər qaliblərin çıxışları dinlənmişdir.

Məktəblilərin elmi yaradıcılığına münasibət bildiren Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı ictimai-

siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirmişlər ki, əsas məqsədi şagirdlərin zəngin və şərəfli keçmişimizə, milli-mənəvi dəyərlərimizə kreativ marağını artırmaq, onlara elmi araşdırma bacarığı aşılamaq olan bu konfranslarda Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çağdaş tariximizdəki liderlik fəaliyyəti istedadlı məktəblilərin əhatəli və məzmunlu tədqiqatına cəlb olunmuşdur.

Qeyd olunmuşdur ki, paytaxt rayonlarının məktəblərində keçirilən bu konfransların 1116 iştirakçısının Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan araşdırma işlərindən ən yaxşılarını əhatə edən 60-dan çox referat Bakı ŞİH-in dəstəyi ilə çap olunacaq kitaba daxil edilmək üçün seçilmişdir. “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfransın hər il keçirilməsi qərara alınmışdır.

T.AYDINOĞLU, “Xalq qəzeti”

Ulu öndərə həsr olunmuş sərgi-konfrans

Dövlət Gömrük Komitəsi Akademiyasında keçirilən tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində təşkil olunmuş ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitablarından ibarət sərgiyə baxıblar.



Tədbirdə Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çıxış edərək ulu öndərin Azərbaycanın ictimai - siyasi həyatındakı xidmətlərindən, xüsusən, təhsil sahəsində apardığı islahatları, ölkəmizin sabahı olan gənclərə göstərdiyi diqqət və qayğıdan geniş söz açıb. Bildirib ki, bugünün gəncləri ümummilli liderin həyat yolunu, irsini dərindən öyrənməli, onun seçdiyi yolu özlərinə nümunə seçməlidirlər.

Tədbirin təşkilatçılarından olan Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış

edərək xalqımızın taleyində əhəmiyyətli rol oynamış, müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olmuş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş danışib. O deyib ki, ulu öndər dörd dəfə Milli Kitabxanada olub və öz şəxsi kitabxanasından kitabların bir qismini kitabxanamıza hədiyyə edib. K. Tahirov söyləyib ki, Heydər Əliyev bu addımı ilə ziyalıların

şəxsi kitablarını kitabxanalara bağışlamaq ənənəsinin əsasını qoyub.

Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan ümummilli liderin xidmətlərindən danışıraq onun böyük Azərbaycançı, böyük türkçü, vətənpərvər kimi yetişməsində oxuduqları kitabların rolunu vurğulayıb. K.Asan bildirib ki, bu gün sərgidə nümayiş olunan kitab-

lar dahi liderimizin fundamental biliyə malik olmasının bariz nümunəsidir.

Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov çıxış edərək müstəqil Azərbaycanın qurucusu, banisi, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyətindən danışib.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi Ceyranbatan Su Təmizləyici Qurğular Kompleksində anbarlararası kollektorun yenidən qurulması işləri üçün tələb olunan mal-materialların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməkdir: - aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mir Cəlal küçəsi 34 A, “Azərsu” ASC “Sutikinti” Müəssisəsinin Təchizat şöbəsinə (əlaqələndirici şəxs Əhəddin Həsənovdan, 055-510-71-93) ala bilərlər. İştirak haqqı 400 manatdır. Təşkilat- “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi VÖEN- 9900008771 Bank- “Kapital Bank” ASC-nin 1 sayılı Nəsimi filiali Kod- 200112 VÖEN-9900003611 M/h- AZ37NABZ 013501000000001944

S.W. İ. F. T. BİK- AİİBAZ2X H/h- AZ60AİİB33010019441102346111 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı ki sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına); - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri. - əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 iyun 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərflərdə 28 iyun 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Sətnəlmələrin İdarə Olunması Departamentinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılarının təklifləri 1 iyun 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır. İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Ana Vətən” Partiyasının 2018-ci il dekabrın 31-nə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

(manatla)			
Maddələrin adları	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə	
Galirlər o cümlədən:		135714.28	112745.11
dövlət büdcəsindən ayrılan vəsait	135714.28	112745.11	
Xərclər, o cümlədən:		136505.88	114689.98
cari işlərə sarf olunan vəsait	105561.13	99802.78	
siyası partiyanın saxlanması və informasiya təminatına çəkilən xərclər	17193.95	13762.23	
aşağı təşkilatlara ödəncilər	12560.00	1124.97	
ammortizasiya xərcləri	1190.80		
ümumi mənfəət (zərər)	-791.6	-1944.87	

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Ana Vətən” Partiyasının rəhbərliyinə

Rey

Biz, “Ana Vətən” Partiyasının 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək olan dövr ərzində sarf edilən vəsaitin təsdiqlənmiş büdcə göstəricilərinə uyğunluğunun auditini aparmışıq.

Bizcə, əlavə edilmiş gəlir və xərclər haqqında hesabat partiyanın 2018-ci il dekabrın 31-nə maliyyə nəticələrini Milli Məclisə Təchizat Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rey üçün əsaslar

Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının audit üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid etdik normalarla Məclisə Beynəlxalq

Etika Standartları Sürəsinin “Etika məcləsinin” (IESBA məcləsi) tələblərinə uyğun olaraq partiyadan əsl deyilik və biz digər etik öhdəliklərimizi IESBA məcləsinin tələblərinə uyğun yerinə yetirmişik. Bizcə, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Biz müayinə etmişik ki, hesabatımızda məlumat verilməyəcək (digər) audit məsələləri mövcud deyil.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MMUS (Milli Məclisə Təchizat Standartları) uyğun olaraq hazırlanmasına, düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, səhvlər nəticəsində əhəmiyyətli təhrih olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkiliyə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik partiyaya lağv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik partiyanın fəaliyyət fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəaliyyət fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər partiyanın maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, səhvlər nəticəsində, əhəmiyyətli təhrihların olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermək ki, əhəmiyyətli təhrih mövcud olduqda, BAS-lara aparılmış audit onu həmişə aşkarlasın. Təhrihlər səhvlər nəticəsində yaranı bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin bəla təqdim edilmiş maliyyə hesabatından əsasən də qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək ehtimalı yaranıdığı halda əhəmiyyətli hesab edilir.

“Şəfaq Audit Konsaltinq” MMC-nin auditoru A.A.Ağayev 27fevral 2019-cu il

BİLDİRİŞ

“Xalq qəzeti”nin 20 mart və 9 aprel 2019-cu il tarixli nömrələrində “Azərsu” ASC-nin mexaniki mal-materialların satın alınması məqsədilə dərc edilmiş tenderdə iddiaçıların rəsmi müraciətlərinə əsasən tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 27 may 2019-cu il saat 16.00-a, təkliflərin açılışı isə 29 may 2019-cu il saat 16.00-a dəyişdirilmişdir.

Əlaqələndirici şəxs – təchizat və satınalmaların idarə olunması departamenti satınalmaların təşkili şöbəsinin mühəndisi Ağasli Mirzəyev, (agali.mirzayev@azersu.az 431 47 67/2246.)

Tender komissiyası

BİLDİRİŞ

“Xalq qəzeti”nin 20 mart və 9 aprel 2019-cu il tarixli nömrələrində “Azərsu” ASC-nin polipropilen boru və fittinglərin 2 lot üzrə lot-1. Polipropilen boruların –və lot-2. Polipropilen fittinglərin satın alınması məqsədilə dərc edilmiş tenderdə iddiaçıların rəsmi müraciətlərinə əsasən tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 27 may 2019-cu il saat 16.00-a, təkliflərin açılışı isə 29 may 2019-cu il saat 16.00-a dəyişdirilmişdir.

Əlaqələndirici şəxs – təchizat və satınalmaların idarə olunması departamenti satınalmaların təşkili şöbəsinin mühəndisi Hikmət Qasımov (hikmat.qasimov@azersu.az +994124314767(2249).

Tender komissiyası

BİLDİRİŞ

“Xalq qəzeti”nin 20 mart və 9 aprel 2019-cu il tarixli nömrələrində Azərsu” ASC-nin daxili vəsaiti hesabına elektrik mal-materialların və avadlıqların 2 lot üzrə lot-1. Elektrik mal-materialların, avadlıqların və lot-2. Elektrik kabellərinin satın alınması məqsədilə dərc edilmiş tenderdə iddiaçıların rəsmi müraciətlərinə əsasən tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 27 may 2019-cu il saat 16.00-a, təkliflərin açılışı isə 29 may 2019-cu il saat 16.00-a dəyişdirilmişdir.

İddiaçılar “Azərsu” ASC-nin Təchizat və Sətnəlmələrin İdarə Olunması Departamentinə (əlaqələndirici şəxs -Məmmədyyar Musayeva, 431 47 67/2288, mammadyar.musayev@azersu.az) müraciət edə bilərlər

Tender komissiyası

“Sabunçu Əyrici” ASC səhmdarlarının nəzərinə!

2019-cu il iyunun 28-i saat 10.00 -da “Sabunçu Əyrici”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi:

1. “Sabunçu Əyrici” ASC-nin idarəetmə orqanlarının 2018-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
 2. Maliyyə hesabatının təsdiqi.
 3. Digər məsələlər.
- Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
- Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
- Ünvan- Bakı şəhəri, II Zabrat qəsəbəsi, Tramvay küçəsi 25.

İdarə heyəti

“Şirvan Ticarət” ASC səhmdarlarının nəzərinə!

24 iyun 2019-cu il saat 11.00-da səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. 2018-ci ilin hesabatı.
 2. Digər məsələlər.
- Ünvan-Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2.

BİLDİRİŞ

“Xalq qəzeti”nin 26 fevral və 12 mart 2019-cu il tarixli nömrələrində Dənizkənarı Bulvarı İdarəsinin “Yaşılıq sahələri üçün bitkilərin” satın alınması ilə bağlı dərc olunmuş açıq tender elanı üzrə “Girasol” MMC qalib elan edilmiş və müvafiq satınalma müqaviləsi bağlanmışdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Kafel və metlaxların satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il mayın 14-ü saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə. Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Tökmə sahəsi üçün müxtəlif malların

satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il mayın 14-ü saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Ünvan-Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə. Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

“Ağsu Konserv-1” ASC səhmdarlarının nəzərinə!

“Ağsu Konserv-1” ASC səhmdarlarının illik ümumi yığıncağı 24 iyun 2019-cu il saat 12.00-da keçiriləcəkdir.

Yığıncağın gündəliyi:

1. Səhmdar cəmiyyətin 2018-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında.
 2. Təşkilat məsələləri.
 3. Cari məsələlər.
- Yığıncaqda iştirak etmək vacibdir.
- Ünvan- Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 47. Telefon- 050 352 21 82.

İdarə heyəti

“Suraxanı Avtomotoservis” ASC səhmdarlarının nəzərinə!

Səhmdarların növbəti illik ümumi yığıncağı 20 iyun 2019-cu il saat 11.00-da Bakı şəhəri , Qaraçuxur qəsəbəsi , E.Bəkirli küçəsi 4041–ci məhəllədə keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. 2018-ci ilin yekunları üzrə təftiş komissiyasının hesabatı.
 2. Balans mənfəətinin bölüşdürülməsi.
 3. illik hesabatın təsdiqi.
 4. Baş direktorun hesabatı.
- Əlaqə telefonu- 427-64-50.
- Səhmdarların qeydiyyatı şəxsiyyəti təsdiq edən sənədə əsasən Bakı, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 4041-ci məhəllədə 5 iyun 2018-ci il saat 10.00-da başlayır.

İdarə heyəti

BİLDİRİŞ

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən 2019-cu ildə tender prosedurlarından istifadə etməklə satın alınması nəzərdə tutulan meyarı (ölçüsü, miqdarı, həcmi və digər) məlum olan malların satın alınması məqsədilə 10 və 29 mart 2019-cu ildə “Xalq qəzeti”ndə dərc edilmiş elanlar üzrə “2019-cu ildə malların və xidmətlərin göstərilməsinin satın alınması” üçün keçirilən 6 lotdan ibarət açıq tenderlə lot-4. Yuyucu maddənin satın alınması və lot-5. Xidməti atlar üçün quru otun satın alınması məqsədilə təklif verməş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən adiçəkilən lotlar üzrə malların satın alınması məqsədilə tenderin davamından imtina edilmişdir.

Daxili Qoşunların Tender Komissiyası

Xarici xəbərlər

İtaliya

Roma Papası səfərə çıxıb



Roma Papası Fransisk Balkan ölkələrinə səfərə çıxıb. Bildirilir ki, ikimərhələli Apostol səfərinin ilk mərhələsində o, Bolqarıstanda olub. O, bolqar xalqına videomüraciət edərək bu səfərin “İnam, birlik və sülh” şüarı altında reallaşdığını diqqətə çatdırıb. Qeyd edilir ki, Papa Bolqarıstandan Şimali Makedoniya Respublikasına gedəcək.

Xəbəri BBC verib.

Böyük Britaniya

Yeni mərkəz açılacaq

“Huawei” şirkəti Böyük Britaniyanın Kembric şəhərində mikrosxemlərin hazırlanması üzrə elmi tədqiqat mərkəzi inşa edəcək. Mərkəzin əsas fəaliyyəti genişzolaqlı şəbəkələr üçün çiplərin hazırlanması olacaq. Yeni mərkəz “Spicers” dəftərxana şirkətinin 1796-cı ildə tikilən baxımsız zavodunun yerində ucaldılacaq.

Xəbəri “3DNews” verib.



Filippin

Ən bahalı kurort



Filippində dünyanın ən bahalı kurortu turistlərin istifadəsinə verilib. Bildirilir ki, “Banwa Private Island” adlı kurort mərkəzi Palavan arxipelaqında yerləşir. 6 villadan ibarət kurortda qalmaq turistlərə sutkada 100 min dollara başa gəlir.

Məlumatı “Daily Mail” yayıb.

Özbəkistan

Qızıl satışına görə lider



Dünya Qızıl Şurasının məlumatına görə, Özbəkistan qızıl satışına görə dünya lideridir. Bildirilir ki, cari ilin ilk 3 ayında Özbəkistan 3,4 ton qızıl satıb. Siyahıda ikinci yerdə Monqolustan, üçüncü yerdə isə bu müddətdə 1 ton qızıl satan Tacikistan qərarlaşıb. Bu ilin üç ayında Rusiya 55,3, Türkiyə 40, Çin isə 33 ton qızıl alıb.

Xəbəri “Bloomberg” verib.

İspaniya

“Barselona” heyətini gücləndirir

“Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirir. Kataloniya təmsilçisi Hollandiyanın “Groningen” klubunun futbolçusu Ludovit Reysi transfer etməyə yaxındır. Bildirilir ki, əgər razılıq əldə edilərsə, “Barselona” 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. “Groningen” Reysin transferindən bonuslarla birlikdə 7,7 milyon avro qazanacaq.

Məlumatı “De Telegraaf” yayıb.



Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Tramp Ramazan ayı münasibətilə müsəlmanları təbrik edib

CNN telekanalının yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp müqəddəs Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib.



ra qarşı xeyirxah əməllər edirlər.

Tramp insanların Ramazan ruhunda, daha əhəngdar və hörmətli cəmiyyətə nail ola bilmələrini qeyd edib və

birinci xanım Melania Trampın da təbriklərə qoşulduğunu bildirib.

Rövşən ATAĞİSİYEV, “Xalq qəzeti”

Liviya Milli Ordusu hökumət qüvvələrinin operativ qərargahını məhv edib



□ **Liviya Milli Ordusunun hava qüvvələri Tripolidəki bir sıra mövqelərə zərbələr endirib və Milli Etimad Hökumətinin Üsəma əl-Cuvalinin rəhbərlik etdiyi operativ qərargahını məhv edib. Bu barədə Liviya Milli Ordusunun “Əl-Karama” operativ əməliyyat qərargahının mətbuat xidməti bəyan edib. Məlumatı RİA “Novosti” verib.**

“Liviya Milli Ordusu Hərbi Hava Qüvvələrinin zərbələri bir sıra mövqeləri – diplomatika klubunu, əl-Kaxili məscidinə aparən yolu əhatə edib, – deyə bəyanatda bildirilir. – Üsəma əl-Cuvalinin operativ qərargahı tamamilə dağıdılıb. Zərbələr birbaşa və dəqiq olub”.

Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Həftər tabeliyindəki qüvvələrə düşmənin geri çəkilməkdə olan ordusunu təqib və məhv etmək barədə əmr verib. Bu barədə məlumatı isə “Reuters” feldmarşalın nümayəndəsinə istinadən yayıb. Həftər bəyan edib ki, mayın 6-da

başlanan müsəlmanlar üçün müqəddəs Ramazan ayı “cihad və müqəddəs müharibə” ayıdır.

Hazırda Tripolinin ətrafında mövqe döyüşləri aparılır, tərəflər bir-birini yaşayış rayonlarını atəşə tutmaqda ittiham edir. Hər iki tərəf ağır texnikadan, hərbi aviasiyadan istifadə edir. Ümumdünya Səhiyyə Təşkilatı Liviya söbəsinin məlumatına görə, döyüşlər başlandıqdan bəri 400 nəfər həlak olub, iki minə qədər insan yaralanıb. Evlərini tərk edənlərin sayı 45 minə çatıb. BMT-nin Liviyaadakı missiyası isə qarşı duran tərəfləri Ramazan ayının başlanması ilə əlaqədar bir həftəlik humanitar fasilə elan etməyə çağırır. “Missiya bütün liviyalıları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edir və mayın 6-dan etibarən humanitar fasilə elan etməyə çağırır”, – deyə bununla bağlı bəyanatda qeyd edilir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Xabarovsk və Kurqansk vilayətlərində meşə yanğınları

□ **Rusiyanın Xabarovsk və Kurqansk vilayətlərində meşə yanğınları baş verib. Xabarovskda 25 yanğın ocağı qeydə alınıb. Yanğına səbəb əhəlinin ehtiyatsızlığı olub.**



Kurqansk vilayətində də yanğına səbəb əhəlinin ehtiyatsızlığı olub. Ulağıla bağlı üç cinayət işi qaldırılıb. Alov 80 tikilini məhv edib. Regionda 160 yanğın ocağı qeydə alınıb və fəvqəladə vəziyyət elan edilib.

Yanğını söndürmək üçün 455 yanğınsöndürən və 110 ədəd texnika səfərbər edilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

✓ **Samux Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1998-ci il tarixli 5 nömrəli qərarı ilə İsgəndərov Namil Mikayıl oğlunun adına verilmiş kod 50700048, JN 775 nömrəli dövlət aktı itdiyi üçün etibarsız sayılır.**

✓ **2017-ci il noyabrın 16-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Qüdrətova Ülviyyə Cahandar qızının adına verilmiş 1770 nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.**

✓ **Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən Quliyev Coşqun Nureddin oğlunun adına verilmiş Əfqanıstan müharibəsi veteranının A-470061 nömrəli vəsiqəsi itdiyi üçün etibarsız sayılır.**

Hava proqnozu

☞ **Mayın 7-də**
☞ **Bakıda və Abşeron yarımadasında** dəyişən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Gecə 14-17, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm cive sütunundan 757 mm cive sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

☞ **Naçıvan Muxtar Respublikasında** əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

☞ **Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.

☞ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qisəmdəli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 7-12, gündüz 18-23, dağlarda gecə 4-7, gündüz 12-17 dərəcə isti olacaq.

Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Azərbaycan Respublikası Hesablama Palatası “Beynəlxalq tədbirin keçirilməsinin (INTOSA) in top-lantisinal keçirilməsi” satın alınması ilə bağlı kotirovka sorğusunda iştirak edənlərin 16 may 2019-cu il saat 17:00-a qədər Azərbaycan Respublikasının Hesablama Palatasının tender komissiyasına təqdim etməlidirlər. Zərflər 17 may 2019-cu il saat 11:00-da aşağıda qeyd olunan ünvanı açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Nizami Əhmədov
Telefon: (012) 493-32-11 (daxili 252)
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 33, AZ1000
E-mail: office@sai.gov.az

Hulusi AKAR: Türkiyə regionda maraqlarına zərər vurulmasına imkan verməyəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, **Ankara Aralıq dənizinin şərqində və Egey dənizində öz mili maraqlarını, eləcə də kiplri türklərin hüquqlarını müdafiə etməyə hazırdır. Məlumatı “Anadolu” agentliyi yayıb.**



Nazir agentliyə müsahibəsində deyib ki, Türkiyə regiondakı maraqlarını təhdid edən yeni status-kvonun formalaşdırılmasına heç cür razı ola bilməz və buna qarşı beynəlxalq hüquq normaları çərçivəsində bütün lazımi tədbirləri görəcək.

H.Akar Yunanıstan rəsmilərinin vəziyyətin gərginləşməməsi üçün normal əməkdaşlığa və sağlam düşüncə nümayiş etdirməyə çağırır. O deyib: “Egey və Aralıq dənizlərinin enerji resursları bütün tərəflərin maraqlarına, sülh və dialo-

qa xidmət etməlidir. Enerji resursları birgə inkişaf üçün körpüyə çevrilməlidir. Regionda davamlı sülh yalnız dəniz ərazilərinin yurisdiksiyasının müəyyən edilməsi üzrə razılaşma əldə olunması şərti ilə mümkündür”.

Türkiyəli nazir bir daha vurğulayıb ki, Ankara regionda bütün problemlərin yaxın qonşuluq və qarşılıqlı etimad əsasında həllinin tərəfdarı kimi çıxış edir.

M.HACIXANLI, “Xalq qəzeti”

Azərbaycanın ABŞ-dəki səfirliyində minlərlə amerikalıya ölkəmizlə bağlı məlumat verilib



□ **Vaşinqtonda ənənəvi “Dünya boyu səfirliklərə səyahət” adlı ictimai-mədəni aksiya keçirilib. Şəhər meriyanı tərəfindən təşkil olunan bu aksiyada Azərbaycanın ABŞ-dəki səfirliyi altı il fəal iştirak edir.**

Səfirliyə gələn iki minə yaxın ziyarətçi arasında Vaşinqtonda və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ-in dövlət strukturlarında çalışan əməkdaşlar və diplomatik korpusun nümayəndələri olublar.

Ziyarətçilərə Azərbaycanın coğrafi mövqeyi, zəngin tarixi, milli-mədəni irsi, turizm potensialı və müxtəlif sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verilib.

Əyani vəsaitlər, milli geyimlər, bölgələrdən behs edən videoçarxlar, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş etdirilib və qonaqlara hədiyyə olunub.

Qonaqlara Azərbaycanın qədim adət-ənənələri, Bakı və bölgələrin füsunkar təbiəti və qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib və onların suallarına cavablandırılıb. Bununla yanaşı, 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illik yubileyi olması barədə qonaqlara məlumat verilib.

Tədbir zamanı xüsusilə uşaqlar üçün rəsm güşəsi də təşkil olunub. Qonaqlara Azərbaycanın milli kişi və qadın geyimləri, habelə Bakıda keçirilən Formula 1 yarışlarının əhval-ruhiyyəsini yaşatmaq üçün Qoşa Qala qapısı önündə Formula 1 avtomobil maketi fonunda fotosəkil çəkdirmək imkanı yaradılıb.

Qeyd edək ki, bu il festiva-la 70 ölkənin səfirliyi qatılıb.

Yusif Babanlı, AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hacıqabul Rayon İcra Hakimiyyəti 2019-cu il üçün təkliflər sorğusu keçirir

Lot- 1. Hacıqabul şəhərində yaşıllıqların salınması və kommunal sahələrdə müvəqqəti çalışan işçilərə xüsusi geyim və inventarların satın alınması.

Lot- 2. Mal-materialların satın alınması.

Təklif zərfləri 10 may 2019-cu il saat

17.00-dək icra hakimiyyətinin inzibati binasında əlaqələndirici şəxs Əhmədov Gülləli Peyruz oğlu tərəfindən qəbul edilir.

Təklif zərfləri 13 may 2019-cu il saat 11.00-da açılacaqdır.

Ünvan- Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və şəhirlənib, “Azərbaycan” nəşriyyatında çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7919

SİFARİŞ 1457

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00